

Nokia 6030 istifadəçisinin təlimatı



9240364
Məsələ 2

UYĞUNLUQ BƏYANNAMƏSİ

Biz NOKIA Korporasiyası olaraq tam məsuliyyətlə bəyan edirik ki, bu məhsul "RM-74" 1999/5/EC sayılı Şura Direktivinin müddəalarına uyğundur.

Uyğunluq Bəyannaməsinin surətini aşağıda göstərilən internet saytında əldə etmək olar:

http://www.nokia.com/phones/declaration_of_conformity/.

Copyright © 2006 Nokia. Bütün hüquqlar mühafizə edilir.

CE 434

Bu sənəddə göstərilən məlumatın NOKIA şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə hissəvi və ya tam təkrar ifadə edilməsi, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir.

"Nokia", "Nokia Connecting People" və "Xpress-on" NOKIA Korporasiyasının qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.

Nokia melodiyası Nokia Korporasiyasının səsli əmtəə nişanıdır.

US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright (C) 1997-2006. Tegic Communications, Inc. All rights reserved.



Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.



Java is a trademark of Sun Microsystems, Inc.

Nokia sabit inkişaf strategiyasını tətbiq edir. Nokia bu sənəddə təsvir edilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

Nokia heç bir halda məlumatın və ya gəlirin itirilməsi və ya hər hansı xüsusi, təsadüfi, və ya dolayı yaxud birbaşa zərərə görə məsuliyyət daşımır.

Bu sənədin mətni “olduğu kimi” təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir birbaşa və ya əlaqələndirilmiş zəmanət , o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair əlaqələndirilmiş zəmanət verilmir. Nokia bu sənədin istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirilməsi və ya istifadədən çıxarılması hüququna malikdir. Xüsusi məhsulların mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş edirik Sizə yaxın olan Nokia dileri ilə əlaqə saxlayın.

Eksport Nəzarəti

Bu cihazda ABŞ və digər ölkələrdən eksportu tənzimləyən qanunvericiliyin subyekti olan mallar, texnologiyalar və ya programlar ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

9240364/Məsələ 2

Məzmun

SİZİN TƏHLÜKƏSİZLİYİNİZ ÜÇÜN	9
Ümumi məlumat.....	12
Giriş kodları	12
Təhlükəsizlik kodu.....	12
PIN və PIN2 kodları	12
PUK və PUK2 kodları.....	13
Qadağan parolu	13
Mündəricat və əlavə proqramları yükləmək (şəbəkə xidməti)	13
Nokia-nın Internetdə dəstəyi	13
1. Cihazın işə salınması	14
SIM kartı və batareyanı quraşdırın	14
Batareyanın doldurulması	15
Telefonun yandırılması və söndürülməsi	16
Normal iş vəziyyəti.....	17
2. Sizin telefon	18
Düymələr və birləşdiricilər	18
Gözləmə rejimi.....	19
Divar kağızı	19
Ekranı mühafizə edən.....	20
Enerjiyə qənaət.....	20
Əsas göstəricilər	20
Klaviaturanın blokrovkası	21
Qapaqların dəyişdirilməsi	21
3. Zəng funksiyaları	23
Zəng et	23
Son yığılan nömrənin yığılması.....	23

Səsli poçt qutusuna zəng et (şəbəkə xidməti)	23
Telefon nömrəsinin sürətli yığılması	24
Zəngi qəbul etmək və ya etməmək	24
Zəngi gözləmək (şəbəkə xidməti)	24
Zəng vaxtı seçim imkanları (şəbəkə xidməti)	24
4. Mətni daxil edin.....	25
Şablon mətn funksiyasının istifadəsi	25
Şablon mətnin tətbiq edilməsi	25
Mürəkkəb sözlər yazın	26
Adi mətnin daxil edilməsi	26
Mətni yazmaq üçün məsləhətlər	26
5. Menyü funksiyaları	28
Menyü funksiyasına giriş	28
Məsajlar	28
Mətn mesajları (SMS)	28
Məsajların yazılması və göndərilməsi	29
Məsaj göndərmək üçün seçimlər	29
Məsajları oxumaq və cavablandırmaq	30
Gələn və göndərilən mesajlar	31
Şablonlar	31
Yaddaşda mühafizə edilmiş mesajlar və Mənim Qovluqlarım	31
Multimediya mesajları (MMS) (şəbəkə xidməti)	31
Multimediya mesajını yazılması və göndərilməsi	32
Multimediya mesajlarını oxumaq və cavablandırmaq	33
Gələn mesajlar, Göndərilən mesajlar, Yaddaşda mühafizə edilmiş və Göndərilmiş mesajlar qovluqları	34
Multimediya mesajların yaddaşı doludur	34
Təcili mesajlar (şəbəkə xidməti)	34
Təcili mesaj yazılması	34
Təcili mesaj qəbul edilməsi	35
Səsli mesajlar (şəbəkə xidməti)	35
Məlumat mesajları (şəbəkə xidməti)	35
Xidmət göstərişləri	36

Qovluqdan bütün mesajları sil.....	36
Mesaj parametrləri	36
Mətn mesajları parametrlər	36
Multimediya mesajları parametrləri	37
Ümumi parametrlər.....	38
Zənglərin qeydiyyatı	38
Son zənglər siyahısı.....	38
Sayqaclar və xronometrlər	39
Yerləşdirmə ilə bağlı məlumat (şəbəkə xidməti)	39
Əlaqələr	40
Əlaqənin axtarışı.....	40
Adların və telefon nömrələrinin yaddaşda mühafizə edilməsi.....	40
Adlara daha ətraflı məlumatı əlavə et	40
Nömrələrin surətinin yaddaşda mühafizə edilməsi	41
Əlaqə detallarını dəyiş	41
Əlaqələri və ya əlaqə detallarının silmək	41
Biznes kartlar	42
Parametrlər	42
Qruplar	42
Tez yığılan nömrələr.....	43
Digər əlaqə funksiyaları	43
Parametrlər	43
Profillər.....	43
Mövzular	44
Melodiya parametrləri	44
Fərdi qısaldılmış klaviatura kombinasiyası	45
Sağ seçim düyməsi	45
Səyyar düyməsi.....	45
Ekran parametrləri	45
Vaxt və tarix parametrləri	46
Zəng parametrləri.....	47
Telefon parametrləri	47
Əlaqə imkanları.....	48
GPRS (şəbəkə xidməti).....	48
GPRS əlaqəsi.....	49

Təkmilləşdirmə parametrləri.....	49
Konfiqurasiya parametrləri.....	50
Təhlükəsizlik parametrləri.....	51
Zavod parametrlərinin bərpa edilməsi.....	52
Operator menyusu.....	52
Qalereya.....	53
Radio.....	54
Radioya qulaq as.....	54
Radio kanalını qur.....	54
Əsas radio funksiyaları.....	55
Organizer.....	56
Zəngli saat.....	56
SIGNAL vaxtının müddəti qurtardıqda.....	56
Təqvim.....	56
Təqvimə qeyd yaz.....	57
Qeyd üçün signal.....	57
Kalkulyator.....	57
Qoşma proqramlar.....	58
Oyunlar və qoşma proqramlar.....	58
Oyunun və ya qoşma proqramın işə salınması.....	58
Oyun və qoşma proqramların yüklənməsi.....	59
Oyun parametrləri.....	59
Oyun və qoşma proqramlar üçün yaddaş statusu.....	59
Internet.....	60
Xidmətlərə çıxış.....	60
Xidmət üçün quraşdırma.....	60
Xidmət əlaqəsi.....	61
Xidmətin səhifələrinə baxın.....	61
Birbaşa zəng vurmaq.....	62
Xidmətlə əlaqəni kəs.....	62
Brauzerin görünüş parametrləri.....	62
Kukilər.....	63
Nişanlar.....	63
Nişanları al.....	64

Yükləmək (şəbəkə xidməti).....	64
Xidmət poçt qutusu (şəbəkə xidməti).....	64
Xidmət poçt qutusunun parametrləri	65
Keş yaddaş	65
Brauzerin təhlükəsizliyi	66
Təhlükəsizlik modulu	66
Sertifikatlar	67
Rəqəmli imza.....	68
SIM xidmətləri.....	69
6. Batareya haqqında məlumat	70
Batareyanın doldurulması və boşaldılması	70
Nokia batareyasının identifikasiyası qaydaları	71
7. Aksesuarlar	73
BAXİM VƏ TEXNİKİ QULLUQ	74
TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ƏLAVƏ MƏLUMAT.....	76

SİZİN TƏHLÜKƏSİZLİYİNİZ ÜÇÜN

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının təm mətnini oxuyun.



TƏHLÜKƏSİZLİKLƏ İŞƏ SALINMASI

Simsiz telefonların istifadəsi qadağan edildiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə telefonu işə salmayın.



İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARINI RİAYƏT OLUNMALIDIR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizlik qaydalarını düşünməlisiniz.



MANEƏ

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb avadanlığının yanında söndürün.



TƏYYARƏDƏ TELEFONU SÖNDÜRÜN

Bütün məhdudiyyətlərə riayət edin. Simsiz telefonlar təyyarələrdə maneələrə səbəb ola bilər.



YANACAQ DOLDURARKƏN TELEFONU SÖNDÜRÜN

Telefonu yanacaq doldurma stansiyalarında istifadə etməyin. Telefonu yanacaq və kimyəvi maddələrin yanında istifadə etməyin.



PARTLAYIŞ İŞLƏRİ APARILARKƏN TELEFONU İSTİFADƏ ETMƏYİN

Bütün məhdudiyyətlərə riayət edin. Partlayış prosesi zamanı telefonu istifadə etməyin.



MƏQSƏDƏ MÜVAFIQ İSTİFADƏ EDİN

Telefonu məhsulun sənədində göstərilən normal vəziyyətdə istifadə edin. Zəruri olmadıqda telefonun antenasına toxunmayın.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdırır və ya təmir edə bilər.



TƏKMİLLƏŞDİRMƏLƏR VƏ BATAREYALAR

Yalnız təsdiq edilmiş təkmilləşdirilmiş qurğuları və batareyaları istifadə edin. Uyğun olmayan məhsulları istifadə etməyin.



SUYA DAVAMLILIQ

Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



REZERV SURƏTLƏR

Telefonun yaddaşında saxladığınız bütün zəsurin məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı qeyd etməyi unutmayın.



DİGƏR XİDMƏTLƏRƏ QOŞULMAQ

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadəçi təlimatını oxuyun. Uyğun olmayan məhsullara qoşulmayın.



TƏCİLİ ZƏNGLƏR

Əmin olun ki, telefon işə salınmışdır və şəbəkədədir. Ekranı təmizləmək və başlanğıc ekranına qayıtmaq üçün tələb olunan qədər **↵** basın. Təcili telefon nömrəsini yığın, sonra **↵** basın. Öz yerinizi bildirin. İcazə verilmədən zəngi bitirməyin.

■ Sizin cihaz haqqında

Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və GSM1800 şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Bu cihazın imkanlarından istifadə edərkən qanunvericiliyə riayət edin və digər şəxslərin şəxsi həyat və qanuni hüquqlarına hörmət edin.

Təsvir edilmiş şəkillər qəbul və istifadə edərkən bütün qanunlara və yerli gömrük qaydalarına riayət edin, həmçinin digər şəxslərin şəxsi həyat və qanuni hüquqlarına hörmət edin.



Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.

■ Şəbəkə xidmətləri

Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bu cihazın imkanlarının əksəriyyəti simsiz şəbəkənin imkanlarından asılıdır. Bu şəbəkə xidmətləri bütün şəbəkələrdə olmaya bilər və ya şəbəkə xidmətlərinin istifadəsi üçün Siz xidmət provayderinizlə müvafiq razılıq əldə etməlisiniz. Sizin xidmət provayderinin onların istifadəsi üçün Sizə əlavə göstərişlər və tətbiq ediləcək qiymətlər haqqında məlumat verə bilər. Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənin təsiri olacaq məhdudiyyətlər mövcud ola bilər. Məsələn, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.

Sizin xidmət provayderiniz tələb edə bilər ki, Sizin cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda peyda olmayacaq. Həmçinin Sizin cihazınız xüsusi konfigurasiyaya malik ola bilər. Bu konfigurasiya menyuları, menyular sırasında və nişanlarda dəyişiklikləri əhatə edə bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizə müraciət edin.

Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP and SSL) dəstəkləyir. Mətn mesajları, multimedia mesajları və mündəricatın və əlavə proqramın yüklənməsi kimi imkanların istifadə edilməsi üçün şəbəkə təminatı zəruridir.

Ümumi məlumat

■ Giriş kodları

Təhlükəsizlik kodu

Təhlükəsizlik kodu sizin telefonunuzun icazəsiz istifadəsinin qarşısını almağa yardım edir. Bu kod 5-10 rəqəmdən ibarətdir. Əvvəlcədən quraşdırılmış kod - 12345. Kodu dəyişdirin və yeni kodu telefonunuzdan ayrı yerdə məxfi saxlayın. Bu kodu dəyişdirmək və telefonu kodu tələb edən vəziyyətə salmaq üçün bax [Təhlükəsizlik parametrləri s. 51](#).

Təhlükəsizlik kodunu 5 dəfə düzgün yığmadıqda telefon kodun daxil edilməsini qəbul etməyəcək. 5 dəqiqə gözləyin və kodu bir daha yığın.

PIN və PIN2 kodları

- Sizin SİM kartınızda təchiz edilmiş PIN (Fərdi İdentifikasiya Nömrəsi) kodu Sizin SİM kartınızın icazəsiz istifadəsinin qarşısını almağa kömək edir. Bu kod 4-8 rəqəmdən ibarətdir. Bax [Təhlükəsizlik parametrləri s. 51](#).
- PIN2 kodu SİM-də təchiz edilə bilər və sayqac kimi bir sıra funksiyalara çıxış üçün tələb olunur.
- PIN modulu Sizin SİM kartın təhlükəsizlik modulunda olan məlumata çıxış üçün istifadə edilir. Bax [Təhlükəsizlik modulu s. 66](#).
- İmzalanan PIN rəqəmli imza üçün tələb olunur. Bax [Rəqəmli imza s. 68](#).

PUK və PUK2 kodları

PUK (Fərdi Blokirovkadan Çıxma Kodu) kodu blokirovka edilmiş PIN kodunun dəyişdirilməsi üçün tələb olunur. PUK2 kodu blokirovka edilmiş PIN2 kodunun dəyişdirilməsi üçün tələb olunur. Onlar 8 rəqəmdən ibarətdir.

Qadağan parolu

Qadağan parolu *Call barring service* istifadə edildidə tələb olunur. Bax [Təhlükəsizlik parametrləri s. 51](#). O, 4 rəqəmdən ibarətdir.

SİM kartınızda kodlar və ya parollar təchiz edilməmişdirsə yerli xidmət provayderinizlə əlaqə saxlayın.

■ Mündəricat və əlavə proqramları yükləmək (şəbəkə xidməti)

Siz yeni mündəricat (misal üçün şəkillər) və ya əlavə proqramlar telefona yükləyə bilərsiniz.

Nokia-ya aid olmayan saytlardan yüklənmiş müəyyən nişanlar Sizin cihazınızda ola bilər. Nokia bu saytlarla bağlı təminat vermir və tövsiyə etmir. Bu saytlardan istifadə etməyi seçdikdə Siz istənilən İnternet saytı ilə bağlı tətbiq etdiyiniz eyni ehtiyat tədbirlərini istifadə etməlisiniz.

■ Nokia-nın İnternetdə dəstəyi

Bu təlimatın son versiyası, əlavə məlumat, yüklənilən proqramlar və sizin əldə etdiyiniz Nokia məhsulu ilə bağlı xidmətlərlə bağlı <www.nokia.com/support>t və ya Sizin yerli Nokia İnternet Saytını yoxlayın.

1. Cihazın işə salınması

■ SIM kartı və batareyanı quraşdırın

Bütün SIM kartları balaca uşaqlardan uzaq saxlayın.

SİM kartla bağlı xidmətlərin mövcudluğu və məlumat üçün Sizin SIM kart satıcısı ilə əlaqə saxlayın. Bu satıcı xidmət provayderi, şəbəkə operatoru və digər subyekt ola bilər.

Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın.




Qeyd: Qapaqları dəyişərkən həmişə cihazı söndürün və enerji qurğusundan ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə bağlı qapaqla saxlayın və istifadə edin.


1. Telefonun arxa qapağını çıxarmaq üçün: Arxa qapağı basaraq və sürüşdürərək telefonun aşağı hissəsinə sürüşdürün, sonra qapağı telefondan ayırın.




2. Batareyanı göstəyildiyi kimi qaldıraraq telefondan ayırın.




3. SIM kartı saxlayan qurğunu ehtiyatla qaldırın və əks qapağı açın.




4. SIM kartı elə salın ki kəsilmiş bucağı yuxarı sağ tərəfdə və qızılı rənglənmiş tərəfi isə üzü aşağı yerləşsin. SIM kartı saxlayan qurğunu bağlayın və basın ki əvvəlki vəziyyətinə qayıtsın.



5. Batareyanı batareya yerinə qoyun.



6. Telefonun arxa qapağını telefonun arxa hissəsinə tutuşdurun və yuxarıya sürüşdürün. Arxa qapağı telefonun yuxarı hissəsinə basın ki, qapaq bağlansın.



■ Batareyanın doldurulması



Xəbərdarlıq: Yalnız Nokia tərəfindən xüsusi model üçün təsdiq edilmiş batareyaları, enerji qurğularını və təkmilləşdirilmiş qurğuları istifadə edin. Hər hansı digər növün istifadəsi təsdiq və zamanətlərin qüvvədən düşməsinə səbəb olur və təhlükəli ola bilər.


Bu cihazda istifadə etməmişdən əvvəl hər hansı enerji qurğusunun model nömrəsini yoxlayın. Bu cihaz ACP-7 və ACP-12 enerji qurğularından doldurularaq istifadə üçün nəzərdə tutulmuşdur. Bu cihazla BL-5C batareyasının istifadəsi nəzərdə tutulmuşdur.

1. Enerji qurğusunu divar rozetkəsinə birləşdirin. Əyər batareya tamamilə enerjisizdirsə doldurmanı təsdiq edən nişan ekranda bir neçə dəqiqədən sonra peyda ola bilər və ya zəng etmək bir neçə dəqiqədən sonra mümkün ola bilər.

2. Rozetka ilə birləşdirilmiş enerji qurğusunun başını sizin telefonun aşağı hissəsinə birləşdirin.

Enerjinin doldurulması üçün tələb olunan vaxt sizin istifadə etdiyiniz enerji qurğusundan və batareyadan asılıdır.

Təsdiq edilmiş təkmilləşdirilmiş qurğuların mövcudluğuna dair məlumat əldə etmək üçün dilerinizlə əlaqə saxlayın. Hər hansı təkmilləşdirilmiş qurğunun enerji şnurunu ayırarkən şnurdan deyil ştəpsəldən yapışın.



■ Telefonun yandırılması və söndürülməsi



Xəbərdarlıq: Simsiz telefonların istifadəsi qadağan edildiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə telefonu işə salmayın.

Güc knopkasını göstərilədiyi kimi basın və saxlayın.



Telefon PIN və ya təhlükəsizlik kodu tələb edirsə, SİM kartınızla təchiz edilmiş kodu (**** kimi göstərilmiş) daxil edin və **OK** seçin.


Həmçinin baxın [Giriş kodları s. 12](#).

■ Normal iş vəziyyəti

Sizin cihazın daxili antenası var.



Qeyd: Digər radio ötürücü cihazlarında olduğu kimi telefon işləyərkən zərurət olmadıqda antenaya toxunmayın. Antena ilə kontakt zəngin keyfiyyətinə təsir edir və cihazın daha çox enerji sərfi ilə işləməsinə səbəb ola bilər. Cihazı işlədərkən antenaya toxunmamaq antenanın iş keyfiyyətini və batareyanın istehlak müddətini artırır.





2. Sizin telefon

■ Düymələr və birləşdiricilər




Xəbərdarlıq: 4-istiqamətli düymələrinin tərkibinə nikel daxil ola bilər. Dərinin onlarla uzunmüddətli təmasda olması məsləhət görülmür. Nikelin dəriyə davamlı təsiri nikelə qarşı allergiyaya səbəb ola bilər.

- Güc düyməsi (1)
- Qulaqlıq (2)
- Mikrofon (3)
- Sol, sağ, və orta seçim düymələri (4)
- 4-istiqamətli səyyar düymələri (5)
- Zəng düyməsi (6) nömrəni yığır və zəngə cavab verir. Gözləmə rejimində bu düymə son dəfə yığılmış nömrələrin siyahısını göstərir.
- Başa çatdırmaq düyməsi (7) gələn zəngi kəsir və ya hər hansı funksiyadan çıxmaq üçün istifadə edilir.
- 0 -9 nömrə düymələri nömrələri və simvolları daxil edir. * və # müxtəlif funksiyalarda müxtəlif məqsədlər üçün istifadə edilir.
- Enerji qurğusu ilə birləşdirici (9)
- Aşağı birləşdiricisi (10)
- Qulaqlıqların birləşdiricisi (11)
- Bilək qayışı üçün deşik (12)






Qeyd: Bu birləşdiriciyə toxunmayın, çünki o elektostatik boşalmaya həssasdır.



■ Gözləmə rejimi

Telefon istifadə üçün hazır olduqda, hər hansı simvol daxil edilmədikdə sizin telefon gözləmə rejimindədir. Ekranda aşağıda göstərilən məlumat əks olunur:

- Şəbəkənin adı və ya operatorun loqosu (1)
- Yerləşdiyiniz yerdə selular şəbəkənin siqnallarının gücü (2)
- Batareyanın doldurulma səviyyəsi (3)
- Sol seçim düyməsi (4) gözləmə rejimində **Go to** deməkdir.



Sizin fərdi tez çağırılan funksiyalar siyahısına baxmaq üçün **Go to** seçin. Seçim imkanları siyahısına əlavə edə biləcəyiniz mövcud funksiyalara baxmaq üçün **Options > Select options** seçin. İstənilən funksiyanın üzərində durun və həmin funksiyanın tez çağırılan funksiyalar siyahısına əlavə edilməsi üçün **Mark** seçin. Həmin funksiyanın siyahıdan çıxarılması üçün **Unmark** seçin. Sizin tezçağırılan funksiyalar siyahısında dəyişiklərin edilməsi. **Organise > Move** funksiyanı seçin, sonra yer seçin.

- **Menu** (5)
- **Names** (6)

Divar kağızı

Telefon gözləmə rejimində olduqda Siz ekranda şəkil, divar kağızı nümayiş etdirə bilərsiniz. Bax [Ekran parametrləri s. 45](#).

Ekranı mühafizə edən

Siz telefonu elə guraşdırırsınız ki, gözləmə rejimində ekranı mühafizə edən şəkil nümayiş etdirilsin. Bax [Ekran parametrləri s. 45](#).

Enerjiyə qənaət

Enerjiyə qənaət etmək üçün müəyyən müddətdə heç bir funksiyadan istifadə edilmədikdə ekranda rəqəmli saat təsviri peyda olur. Əyər bu saat tərəfinizdən qurulmamışdırsa, 00:00 rəqəmləri peyda olur. Bax [Ekran parametrləri s. 45](#).



Əsas göstəricilər

-  Siz bir və ya daha çox mətn, şəkil və ya multimedia mesajları aldınız. Bax [Mesajları oxumaq və cavablandırmaq s. 30](#) və ya [Multimediya mesajlarını oxumaq və cavablandırmaq s. 33](#).
-  Telefon cavab verilməmiş zəngi qeyd etmişdir. Bax [Zənglərin qeydiyyatı s. 38](#).
-  Telefonun klaviaturası blokirovkada. Bax [Klaviaturanın blokirovkası s. 21](#).
-  *Incoming call alert* və *Message alert tone* söndürülmüşsə (*Off*), telefona zəng və ya mesaj gəldikdə xəbərdarlıq zəngi çalınır. Bax [Melodiya parametrləri s. 44](#).
-  Zəngli saat qurulmuşdur (*On*). Bax [Zəngli saat s. 56](#).
-  *Always online* GPRS rabitəsi modulu seçilmişsə və GPRS xidmətindən istifadə etmək imkanı varsa, ekranın yuxarı sol küncündə əməliyyat indikatoru göstərilir Bax [GPRS əlaqəsi s. 49](#).
-  GPRS rejimi ilə əlaqə yaradıldıqda ekranın sol tərəfində indikator peyda olur. Bax [GPRS əlaqəsi s. 49](#) və [Xidmətin səhifələrinə baxın s. 61](#).
-  GPRS rejiminin dayandırılması.

 Mikrofon qoşulmuşdur. Bax [Zəng vaxtı seçim imkanları \(şəbəkə xidməti\) s. 24.](#)

■ Klaviaturanın blokirovkası

Düymələrə təsadüfən toxunmanın qarşısını almaq üçün Siz klaviaturanı blokirovka rejiminə sala bilərsiniz.

Düymələrin işini məhdudlaşdırmaq və ya aktivləşdirmək üçün 1.5 saniyə ərzində **Menu** > * seçin. Blokirovka rejimində zəngə cavab vermək üçün zəng düyməsini basın. Zəng vaxtı telefon normal işləyir. Zəng qurtardıqda və zəng qəbul edilmədikdə klaviatura yenə blokirovka rejimində işləyir. *Automatic keyguard* üçün, bax [Telefon parametrləri s. 47.](#)

Klaviatura blokirovka rejimində olduqda Sizin cihazınızda proqramlaşdırılmış rəsmi qəza telefonlarına zəng edə bilərsiniz.

■ Qapaqların dəyişdirilməsi




Qeyd: Qapaqları dəyişdirərkən həmişə telefonu söndürün və enerji qurqusundan ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə toxunmayın. Həmişə telefonu qapaqlı vəziyyətdə saxlayın və istifadə edin.

1. Arxa qapağı çıxarın. Bax hərəkət 1 [SIM kartı və batareyanı quraşdırın s. 14.](#)
2. Üst qapağı barmaqlarınızın ucu ilə qaldırın.
3. Üst qarağı ehtiyatla çıxarın.



4. Klaviaturanın lövhəcini üst qapaqdan çıxarın və onu yeni üst qapaqda yerləşdirin.
5. Üst qapağın yuxarı hissəsini telefonun yuxarı hissəsilə tutuşdurun, üst qapağı yerinə salmaq üçün basın.
6. Arxa qapağını dəyişdir.



3. Zəng funksiyaları

■ Zəng et

1. Telefon nömrəsini, o cümlədən ərazi kodunu daxil edin. Əgər yanlış simvolu daxil etmişsinizsə, onu **Clear** əmri ilə silin.
Beynəlxalq danışıqlar üçün beynəlxalq prefiks olaraq * düyməsini iki dəfə basın, daha sonra ölkə kodunu, ərazi kodunu və telefon nömrəsini daxil edin.
2. Zəng üçün zəng düyməsini basın.
3. Zəngi və ya zəngə cəhdi kəsmək üçün başa çatdırma düyməsini basın.
Contacts bölməsində saxladığınız ad və ya telefon nömrəsini tapmaq üçün, bax **Əlaqənin axtarışı s. 40**. Nömrəyə zəng etmək üçün zəng düyməsini basın.

Son yığılan nömrənin yığılması

Gözləmə rejimində son yığılan nömrələrin siyahısına çıxmaq üçün zəng düyməsini basın. İstədiyiniz nömrəni və ya adı seçin və zəng düyməsini basın.

Səsli poçt qutusuna zəng et (şəbəkə xidməti)

Gözləmə rejimində 1 düyməsini basın və saxlayın, və ya 1 düyməsini və zəng düyməsini basın. Telefon səsli poçt qutusunun nömrəsini tələb etdikdə bu nömrəni daxil edin və **OK** seçin. Bax həmçinin **Səsli mesajlar (şəbəkə xidməti) s. 35**.

Telefon nömrəsinin sürətli yığılması

Nömrəni sürətli yığılan 2-9 düymələrinin birinə qeyd edin, bax [Tez yığılan nömrələr s. 43](#). Nömrəyə aşağıda göstərilən üsulların birini istifadə etməklə zəng edin:

- İstədiyiniz sürətli yığılma düyməsini seçin və zəng düyməsini basın.
- Əgər *Speed dialling* rejimi quraşdırılmışdırsa, sürətli yığılma düyməsini basın və zəng başlayana qədər saxlayın. Bax [Zəng parametrləri s. 47](#).

■ Zəngi qəbul etmək və ya etməmək

Gələn zəngi qəbul etmək üçün zəng düyməsini basın. Zəngi bitirmək üçün başa çatdırma düyməsini basın.

Gələn zəngi qəbul etməmək üçün başa çatdırma düyməsini basın. Əgər Siz **Silence**, yalnız zəng siqnalının səsi alınır. Bundan sonra zəngi qəbul edin, ya da qəbul etməyin.

Zəngi gözləmək (şəbəkə xidməti)

Zəng vaxtı gözləyən zəngi qəbul etmək üçün zəng düyməsini basın. Birinci qəbul edilmiş zəng gözləmə rejiminə keçiriləcək. Cavabladığınız zəngi bitirmək üçün başa çatdırma düyməsini basın. *Call waiting* funksiyasını işə salmaq üçün, bax [Zəng parametrləri s. 47](#).

■ Zəng vaxtı seçim imkanları (şəbəkə xidməti)

Zəng vaxtı istifadə edə biləcəyiniz funksiyaların çoxu şəbəkə xidmətləridir. Bu funksiyalarla bağlı olaraq şəbəkə operatorunuz və ya xidmət provayderinizlə əlaqə saxlayın.



Xəbərdarlıq: Mikrofon rejimində telefonu qulağınıza yaxın saxlamayın, çünki səs çox güclü ola bilər.

4. Mətni daxil edin

Siz adi və ya şablon mətnlər funksiyasını istifadə edərək mətni daxil edə bilərsiniz.

Mətni daxil edərkən şablon mətn funksiyası  ekranın sol yuxarı hissəsində qeyd edilir və adi mətn funksiyası  qeyd edilir. Simvollar bloku **Abc, abc**, və ya **ABC**. kimi qeyd edilir. Siz simvollar blokunu # düyməsini basaraq dəyişdirə bilərsiniz. Rəqəm rejimi **123**, kimi qeyd edilir və Siz # düyməsini basaraq və saxlayaraq rəqəm və hərif seçə bilərsiniz.

■ Şablon mətn funksiyasının istifadəsi

Mətni yazarkən **Options** > *Dictionary* basın.

Şablon mətn funksiyasını işə salmaq üçün lüğət seçimi siyahısında dil seçin. Şablon mətn yalnız siyahıda olan dillərdə mövcuddur.

Mətni yazarkən **Options** > *Dictionary off* basın.

■ Şablon mətnin tətbiq edilməsi

Siz bir düymənin basılması ilə istənilən hərfi daxil edə bilərsiniz. Şablon mətn funksiyası yeni sözlər əlavə edə biləcəyiniz lüğət əsasında işləyir.

1. Hər hərf üçün düyməni bir dəfə basın. Düymə hər dəfə basıldıqdan sonra söz dəyişir.

Misal: İngilis dili lüğəti seçildikdə NOKIA sözünü yazmaq üçün 6, 6, 5, 4, 2 düymələrini basın.

Mətnlərin yazılmasına dair daha ətraflı məlumat üçün, bax [Mətni yazmaq üçün məsləhətlər s. 26](#).

2. Sözü yazdıqdan sonra, söz düz yazılmışdırsa 0 düyməsini basaraq sözü təsdiq edin və boş yer əlavə edin. Səyyar düymələrinin basılması da kursoru hərəkətə gətirir.

Söz düz yazılmadıqda * düyməsini dəfələrlə basın və ya **Options** > **Matches** seçin. İstədiyiniz söz peyda olduqda onu təsdiq edin.

Əyər sözdən sonra ? simvolu peyda olursa sizin söz lüğətdə yoxdur. Bu sözü lüğətə əlavə etmək üçün **Spell** seçin, sözü daxil edin və **Save** seçin. Lüğət dolu olduqda yeni söz əvvəl əlavə edilmiş sözü əvəz edir.

3. Növbəti sözü yazın.

Mürəkkəb sözlər yazın

Sözün birinci hissəsini daxil edin və sağ səyyar düyməsini basın, sonra sözün ikinci hissəsini yazın.

■ Adi mətnin daxil edilməsi

Rəqəm düyməsini istədiyiniz simvol peyda olana qədər dəfələrlə basın. Rəqəm düyməsində təqdim olunan simvolların hamısı düymənin üzərində çap olunmaya bilər. Təqdim olunan simvollar seçdiyiniz dildən asılıdır, bax [Telefon parametrləri s. 47](#).

Əyər istədiyiniz növbəti hərf eyni düymədə yerləşirsə cursor peyda olana qədər gözləyin, sonra hərfi daxil edin.

Ən çox istifadə olunan durğu işarələri və xüsusi simvolları tapmaq üçün * düyməsini basın.

■ Mətni yazmaq üçün məsləhətlər

Mətnin yazılması üçün aşağıdakı funksiyalardan da istifadə etmək olar:

- Oş yer qoymaq üçün **0** düyməsini basın.
- Kursoru hərəkətə gətirmək üçün səyyar düyməsini basın.

- Hərflər yazmaq rejimində olarkən rəqəm daxil etmək üçün istənilən rəqəm düyməsini basın və saxlayın.
- Kursordan solda yerləşən simvolu silmək üçün **Clear** əmrindən istifadə et. Simvolları daha tez silmək üçün **Clear** düyməsini bas və saxla. Bütün simvolları birdəfəlik silmək üçün **Options > Clear text** əmrini seç.
- Mətni yazarkən şablon funksiyaları tez işə salmaq üçün **Options** basın və saxlayın.
- Şablon mətn funksiyası rejimində söz daxil etmək üçün **Options > Insert word** əmrini seç. adi mətn funksiyasını istifadə etməklə söz yazın, **Save**. Söz həmçinin lüğətə əlavə edilir.
- Adi mətn funksiyası rejimində söz daxil etmək üçün * düyməsini basın və ya şablon mətn funksiyası rejimində * düyməsini basın və saxlayın və ya **Options > Insert symbol** seçin. Simvolu seçin və **Use**.
- Adi mətn funksiyası rejimində gülüş təsvirini daxil etmək üçün * düyməsini iki dəfə basın və ya şablon mətn funksiyası rejimində * düyməsini basın və saxlayın sonra yenə * düyməsini basın və ya **Options > Insert smiley** seçin. Gülüş təsvirini seçin və **Use**.

Mətn mesajları yazarkən aşağıdakı seçim imkanları təqdim olunur:

- Hərflər rejimində olarkən rəqəm daxil etmək üçün **Options > Insert number** seçin. Telefon nömrəsini daxil edin, yaxud onu **Contacts** bölməsində axtarın və **OK** basın.
- Adı daxil etmək üçün **Contacts > Options > Insert contact** seçin. Ada əlavə edilmiş telefon nömrəsini və ya mətni daxil etmək üçün **Options > View details** seçin.

Telefon Sizə menyulara qruplaşdırılmış geniş çeşidli funksiyalar təqdim edir.

5. Menyü funksiyaları

■ Menyü funksiyasına giriş

1. Menyü funksiyasına girmək üçün **Menu** seçin.
2. Menyü ilə tanış olmaq üçün səyyar düymələrdən istifadə edin. Menyunu dəyişmək üçün, [Ekran parametrləri s. 45](#) bölməsində *Menu view* baxın.
3. Menyuda yarımqruplar varsa istədiyinizi seçin, misal üçün *Call settings*.
4. əvvəlki menyü qrupuna qayıtmaq üçün **Back** seçin, menyunu bağlamaq üçün isə **Exit** seçin.

■ Mesajlar

Mesaj xidməti şəbəkənin və ya xidmət provayderinizin dəstəyi ilə istifadə edilə bilər.

Mesajların oxunması və yazılması üçün şrift seçmək üçün **Menu** > *Messages* > *Message settings* > *Other settings* > *Font size* seçin.



Qeyd: Mesaj yollayarkən sizin cihazınızda “*Message Sent*” peyda ola bilər. Bu sözlər təsdiq edir ki, mesaj sizin cihaz tərəfindən cihazınızda proqramlaşdırılmış mesaj mərkəzi nömrəsinə göndərilmişdir. Bu mesajın istənilən təyinatda alındığına dəlalət etmir. Mesaj xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Mətn mesajları (SMS)

Qısa mesaj xidmətindən istifadə edərkən (SMS) sizin telefon bir neçə adi mətn mesajlarından ibarət olan çoxhissəli mesajlar qəbul edib göndərə bilər (şəbəkə xidməti). Hesab-faktura çoxhissəli mesaj üçün tələb olunan adi mesajların sayı əsasında tərtib olunacaq.

Mesaj göndərilməmişdən əvvəl sizin müəyyən mesaj funksiyalarının yaddaşa yazılmasına. Bax [Mətn mesajları parametrlər s. 36](#).

Siz həmçinin şəkillə olan mətn mesajlarını qəbul edib göndərə bilərsiniz. Şəkili mesaj çoxhissəli mesaj ola bilər.



Qeyd: Yalnız şəkili mesaj funksiyasını təqdim edən cihaz şəkili mesajları qəbul edib göndərə bilər.

Mesajların yazılması və göndərilməsi

Sizin cihaz normal 160 simvolla limitdən artıq mətnlərin göndərilməsini təmin edir. 160-dan çox simvoldan ibarət olan mesajlar iki və daha çox mesaj şəklində göndəriləcək. Təqdim olunan simvolların sayı/çoxhissəli mesajın göndərilən hissəsinin nömrəsi ekranın yuxarı sağ hissəsində göstərilir, misal üçün 120/2. Unutmayın ki, xüsusi simvolların istifadəsi daha çox yer tələb edir.

1. **Menu** > **Messages** > **Create message** > **Text message** seçin.
2. Mesajı daxil et. Bax [Mətni daxil edin s. 25](#). Mesaja şablon mətnləri və ya şəkil daxil etmək üçün, bax [Şablonlar s. 31](#).
3. Mesajı göndərmək üçün **Send** seçin.
Göndərdiyiniz mesajlar **Sent items** qovluğda saxlanılır əgər **Save sent messages** funksiyası **Yes** quraşdırılmışdırsa. Bax [Mətn mesajları parametrlər s. 36](#).
4. Alıcının nömrəsini daxil edin və ya nömrəni **Contacts** axtarın. Mesajı göndərmək üçün **OK** seçin.

Mesaj göndərmək üçün seçimlər

Mesajı yazdıqdan sonra **Options** > **Sending options** seçin. **Send to many** funksiyası ilə mesajı bir neçə şəxsə göndərə bilərsiniz. **Sending profile** funksiyası ilə mesaj göndərərkən siz əvvəlcədən müəyyən edilmiş mesaj profilindən istifadə edə bilərsiniz. Mesaj profili müəyyən etmək üçün bax [Mətn mesajları parametrlər s. 36](#).

Sizin cihaz bir mesaj üçün nəzərdə tutulan simvol limitindən artıq həcmdə mesajların göndərilməsi təmin edir. Uzun mesajlar iki və daha çox mesaj şəklində göndəriləcək. Bununla bağlı olaraq Sizin xidmət provayderiniz müvafiq xərclərin ödənilməsini tələb edə bilər. Vurğu və digər dürgü işarələrini istifadə edən simvollar və çin dili kimi müəyyən dillərin simvolları daha çox yer tələb edir və bir mesajda göndərilə biləcək simvolların sayını məhdudlaşdırır.

Mesajları oxumaq və cavablandırmaq

Mesaj alındıqda  indikator və *messages received* sonra gələn mesajların sayı göstərilir.

Sayışma  göstərir ki mesaj yaddaşı doludur. Yeni mesajları almamışdan əvvəl bir neçə köhnə mesajlarınızı pozun.

1. Yeni mesaj baxmaq üçün **Show** seçin, və ya daha sonra baxmaq üçün **Exit** seçin.

Bir mesajdan çox mesaj aldığınızda oxumaq istədiyiniz mesajı seçin. Oxunmamış mesaj  ilə qeyd edilir

2. Mesajı oxuyarkən **Options** və mesajı pozmaq, yollamaq və ya dəyişmək funksiyasını seçin, oxuduğunuz mesajın adını dəyişin və ya onu başqa qovluğa köçürün.

Copy to calendar — mesajın əvvəlində olan mətnin cari gün üçün xatırlatma qeydi olaraq sizin telefonun təqviminə köçürmək üçün.

Message details — göndərən şəxsin adına və telefon nömrəsinə, istifadə edilmiş mesaj mərkəzinə və mesajın qəbul edildiyi tarixə və saata baxmaq üçün, əyər varsa, istifadə edilir .

Use detail — nömrələri, elektron poçtunun ünvanlarını və İnternet saytlarının ünvanlarını götürmək üçün.

Şəkilli mesajı oxuyarkən *Save picture* seçin şəkli *Templates* qovluğuna yazmaq üçün.

3. Mesajı cavablamaq üçün **Reply** və mesaj növünü seçin.

SMS elektron poçtunu cavabladıqda, əvvəl elektron poçtunun ünvanını və mövzunu təsdiq edin və ya dəyişin. Sonra cavab mesajını yazın.

4. Mesaj göndərmək üçün **Send** > **OK** seçin.

Gələn və göndərilən mesajlar

Telefon qəbul edilən mətnləri və multimediya mesajlarını *Inbox* qutusunda yaddaşda mühafizə edir. Göndərilmiş mətn mesajlar *Sent items* qutusunda yaddaşda mühafizə edir *Save sent messages* funksiyası *Yes*. Bax *Mətn mesajları parametrlər s. 36*.

Şablonlar

Sizin telefonunuzda , kimi qeyd edilən şablon mətnlər və  kimi qeyd edilən şəkilli şablon mətnlər var.

Şablonların siyahısına daxil olmaq üçün *Menu > Messages > Saved items > Text messages > Templates* seçin.

- Mətn şablonunu mesajla daxil etmək üçün *Options > Use template* seçin və daxil etmək istədiyiniz şablonu seçin.
 - Mətn mesajına şəkil daxil etmək üçün *Options > Insert picture* seçin, şəkli seçin və *Insert*. Mesajla daxil etdiyiniz simvolların sayı şəkilin ölçüsündən asılıdır.
- Mesajı göndərməzdən əvvəl mətnə və şəkilə birlikdə baxmaq üçün *Options > Preview* seçin.

Yaddaşda mühafizə edilmiş mesajlar və Mənim Qovluqlarım

Mesajlarınızı sistemləşdirmək üçün siz müəyyən mesajları *Saved items* qovluğuna və ya sizin mesajlar üçün yeni qovluqlar əlavə edə bilərsiniz. Mesajı oxuyarkən *Options* seçin.

Qovluğ əlavə etmək və ya silmək üçün *Menu > Messages > Saved items > Text messages > My folders* seçin. Qovluğ silmək üçün həmin qovluğun üzərində dayanın və *Options > Delete folder* seçin.

Multimediya mesajları (MMS) (şəbəkə xidməti)



Qeyd: Yalnız müvafiq funksiyalara malik olan cihaz multimediya mesajlarını qəbul edə və nümayiş edə bilər. Mesajın peyda olması qəbul edən cihazdan asılıdır.

Simsiz şəbəkə MMS mesajlarının ölçüşünü məhdudlaşdırma bilər. Əyər daxil edilmiş şəkilin ölçüsü bu limiti aşırırsa bu cihaz onu MMS-la göndərmək üçün daha balaca ölçüyə sala bilər.

Multimediya mesajı mətn, səs və şəkildən ibarət ola bilər. Telefon ölçüsü 100 KB qədər olan multimediya mesajlarının göndərilməsini təmin edir. Mesaja şəkil daxil edilmişdirsə telefon onu ekranın ölçüsünə uyğunlaşdırmaq üçün balacalaşdırır.

Telefonla danışdığınız, telefonda oyun oynadığınız və ya digər Java programlarını istifadə etdiyiniz zaman Siz multimediya mesajını qəbul edə bilməzsiniz. Multimediya mesajlarının göndərilməsi müxtəlif səbəblərdən çətinləşdirildiyi üçün onu əhəmiyyətli əlaqələr üçün istifadə etməyin.

Multimediya mesajını yazılması və göndərilməsi

Multimediya mesajı üçün funksiyaları müəyyən etmək üçün bax [Multimediya mesajları parametrləri s. 37](#). Multimediya mesaj mərkəzi xidmətlərinin mövcudluğunu yoxlamaq və by mərkəzə abunə olmaq üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın.

Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiyalarının və digər məzmunlu funksiyaların üzünün çıxarılmasına, dəyişdirilməsinə, köçürülməsinə və ya göndərilməsinə mane ola bilər

1. **Menu** > **Messages** > **Create message** > **Multimedia msg** seçin.
2. Mesajı daxil edin. Bax [Mətni daxil edin s. 25](#).
 - Mesaja fayl daxil etmək üçün **Options** > **Insert** seçin və istənilən imkanı seçin.
 - Sizin telefonunuz bur neçə vərəqdən ibarət multimediya mesajlarının (slydların) göndərilməsini və alınmasını təmin edir. Mesaja slyd daxil etmək üçün **Options** > **Insert** > **Slide** seçin. Hər slyd mətn və bir şəkildən ibarət ola bilər.
Mesaj bir neçə slyddan ibarət olduqda siz **Options** > **Previous slide**, **Next slide** və ya **Slide list** seçin. Slydlar arasında intervallar müəyyən etmək üçün **Slide timing** seçin.
3. Mesajı göndərmək üçün **Send** > **Phone number**, **Send to e-mail**, və ya **Send to many** seçin.

4. Qəbul edən şəxsin telefon nömrəsini və ya e-poçtunun ünvanını daxil edin və ya onu **Contacts** bölməsində axtarın.

Multimediya mesajı göndərilərkən  göstərilir və siz telefonun digər funksiyalarından istifadə edə bilərsiniz. Mesaj göndərilərkən kəsilsə telefon onu göndərməyə bir neçə dəfə cəhd edəcək. bu baş tutmadıqda mesaj **Outbox** qutusunda qalacaq və siz onu sonra təkrar göndərməyə cəhd edə bilərsiniz.

Göndərilmiş mesajlar **Sent items** qutusunda yaddaşda mühafizə edir **Save sent messages** funksiyası **Yes**. Bax **Multimediya mesajları parametrləri s. 37**. Multimediya mesajları  kimi qeyd edilir.

Multimediya mesajlarını oxumaq və cavablandırmaq



Mühüm xəbərdarlıq: Mesajları ehtiyatla açın. Multimediya mesaj obyektlərinin daxilində sizin cihazınız və ya kompüteriniz üçün bəd niyyətli proqramlar və sair zərərverici subyektlər ola bilər.

Telefonunuz multimediya mesajını alarkən, ekranda  peyda olur. Mesaj alındıqdan sonra  **Multimedia message received** sözləri ekranda peyda olur.

Multimediya mesajının peyda olması qəbul edən cihazdan asılı olaraq fərqlənir.

1. Mesaja baxmaq üçün **Show** seçin, və ya daha sonra baxmaq üçün **Exit** seçin.

Bir mesajdan çox mesaj aldığınızda oxumaq istədiyiniz mesajı seçin. Oxunmamış mesaj  ilə qeyd edilir.

2. Orta düymənin funksiyası mesaja əlavə edilmiş cari nümayiş etdirilən qoşmadan asılı olaraq dəyişir.

Nümayiş ediləcək məlumatı əks etdirən mesaj alındıqda mesaja tam baxmaq üçün **Play** seçin.

Təsviri böyük planda görmək üçün **Zoom** seçin. Biznes kartına və ya təqvim qeydinə baxmaq və ya mövzulu obyekti açmaq üçün **Open** seçin.

3. Mesajı cavablandırmaq üçün **Options** > **Reply** > **Text message**, **Multimedia msg.**, və ya **Flash message** seçin. Cavab mesajını daxil edin və **Send** seçin.

Təqdim edilən seçimlər funksiyasına çıxmaq üçün **Options** seçin.

Gelen mesajlar, Gonderilen mesajlar, Yaddaşda mühafizə edilmiş və Göndərilmiş mesajlar qovluqları

Telefon qəbul edilən multimediyə mesajlarını **Inbox** qutusunda yaddaşda mühafizə edir. Göndərilməmiş multimediyə mesajları **Outbox** qovluğunda yerləşdirilir. Daha sonra göndərmək istədiyiniz multimediyə mesajları **Saved items** qovluqda mühafizə edilə bilər. Göndərilmiş multimedia mesajlar **Sent items** qutusunda yaddaşda mühafizə edir **Save sent messages** funksiyası **Yes**. Bax **Multimedia mesajları parametrləri s. 37**.

Multimedia mesajların yaddaşı doludur

Əgər gözləyən yeni multimedia mesajınız varsa və mesajları mühafizə edən qurğu doludursa ekranda sayrışmalar  və **Multimedia memory full. View waiting msg.** sözləri peyda olur. Gözləyən mesajı baxmaq üçün **Show** seçin. Mesajı yaddaşda mühafizə etmək üçün **Options** > **Save message** seçin və silinməli olan köhnə mesajları seçərək, onları silin. Gözləyən mesajı qəbul etməmək üçün **Exit** və **Yes** seçin. Əgər siz **No** seçsəniz, Siz mesajı baxa bilərsiniz.

Təcili mesajlar (şəbəkə xidməti)

Təcili mesajlar dərhal ekranda peyda olan mətn mesajlarıdır.

Təcili mesaj yazılması

Menu > **Messages** > **Create message** > **Flash message** seçin. Mesajınızı yazın. Təcili mesajın maksimum uzunluğu 70 simvoldur. Mesajı sayrışan mətni daxil etmək üçün Seçimlər siyahısından nişanlayıcı element funksiyasını quraşdırmaq üçün **Inser blink char** seçin. Nişanlayıcı elementin arxasında olan mətn ikinci nişanlayıcı element daxil edilənə qədər sayrışacaq.



Qeyd:Yalnız müvafiq funksiyalara malik olan cihaz təcili mesajlarını qəbul edə və nümayiş edə bilər.

Təcili mesaj qəbul edilməsi

Qəbul edilməmiş təcili mesaj avtomatiki olaraq yaddaşda mühafizə edilmir. Bu mesajı oxumaq üçün **Read** seçin. Cari mesajdan telefon nömrələrini, e-poçt ünvanlarını və İnternet saytlarının ünvanlarını çıxarmaq üçün **Options** > **Use detail** seçin. Mesajı yaddaşda mühafizə etmək üçün **Save** və mesajı mühafizə etmək istədiyiniz qovluq seçin.

Səsli mesajlar (şəbəkə xidməti)

Səsli poçt qutusu şəbəkə xidmətidir və siz bu xidmətə abunə olmalısınız. Daha ətraflı məlumat üçün və səsli poçt qutusunun nömrəsini öyrənmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Menu > **Messages** > **Voice messages** seçin. Səsli poçt qutusuna zəng vurmaq üçün **Listen to voice messages** seçin. Səsli poçt qutusunun nömrəsini daxil etmək, axtarmaq və ya dəyişmək üçün **Voice mailbox number** seçin.

Şəbəkə tərəfindən dəstəkləndikdə  indikator yeni səsli mesajları göstərəcək. Səsli poçt qutusunun nömrəsinə zəng vurmaq üçün **Listen** seçin.



Qeyd: Nömrə dəstinə malik olduğunuz halda, 1 düyməsini basılı saxlasanız, səsli mesaj qutusuna girə bilərsiniz.

Məlumat mesajları (şəbəkə xidməti)

Məlumat mesajlar şəbəkə xidməti ilə siz müxtəlif mövzularda mesajlar qəbul edə bilərsiniz. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Xidmət göstərişləri

Menu > *Messages* > *Service commands* seçin. Şəbəkə xidmətləri üçün aktivasiya göstərişləri kimi xidmət sorğularını daxil etmək və xidmət provayderinizə göndərmək üçün (həmçinin USSD göstərişləri adlanır)

Qovluqdan bütün mesajları sil

Qovluqdan bütün mesajları silmək üçün **Menu** > *Messages* > *Delete messages* seçin. Qovluqdan silmək istədiyiniz mesajları seçin və sorğunu təsdiq etmək üçün **OK** düyməsinə basın.

Əgər qovluqda oxunmamış mesajlar varsa telefon onların silmək istəməyiniz barədə sizə sual verəcək.

Mesaj parametrləri

Mesaj funksiyası mesajların göndərilməsini, qəbul edilməsini və baxılmasını əhatə edir.

Mətn mesajları parametrlər

Menu > *Messages* > *Message settings* > *Text messages* seçin. *Sending profile* seçin. Əgər Sizin SIM kart bir dənədən çox mesaj profilini dəstəkləyirsə, dəyişmək istədiyiniz dəsti seçin. Hər profil dəsti aşağıdakı funksiyalara malikdir: *Message centre number* (sizin xidmət provayderiniz tərəfindən göndərilmiş), *Messages sent via*, *Message validity*, *Default recipient number*, *Delivery reports*, *Use packet data*, *Reply via same centre* (şəbəkə xidməti) və *Rename sending profile* (razılaşdırılmış parametr üçün uyğun deyildir).

Göndərilən mesajları *Sent items* qovluğunda mühafizə etmək üçün *Save sent messages* > *Yes* seçin. Əgər Siz *No* seçsəniz göndərilən mesajlar mühafizə edilməyəcək.

Mesajların göndərilməsi baş tutmadıqda təkrar göndərilən mesajları aktivləşdirmək və ya sıradan çıxarmaq üçün *Automatic resending* > *On* və ya *Off* seçin.

Multimediya mesajları parametrləri

Menu > *Messages* > *Message settings* > *Multimedia msgs.* seçin. Aşağıdakı imkanlar üçün parametrləri müəyyən edin:

- *Save sent messages.* Göndərilən multimediya mesajlarını *Sent items* qovluğunda mühafizə etmək funksiyasını işə salmaq üçün *Yes* seçin. Əgər siz *No* seçsəniz göndərilən mesajlar yaddaşda mühafizə edilməyəcək.
- *Delivery reports* funksiyası sizin mesajlarınızın çatdırılması haqqında şəbəkənin hesabat yollamağını təmin edir (şəbəkə xidməti).
- *Scale image down* multimediya mesajına təsvir daxil etdiyiniz zaman həmin təsvirin ölçüsünü müəyyən edir.
- *Default slide timing* multimediya mesajlarında slaydlar üçün razılaşdırılmış vaxtı müəyyən edir.
- *Allow multimedia reception.* Multimediya xidmətini istifadə etmək üçün *No*, *Yes*, və ya *In home network* seçin. Əgər *Allow multimedia reception* funksiyası *Yes* və ya *In home network* quraşdırılmışdırsa, sizin operator və ya xidmət provayderiniz hər mesaj üçün sizdən ödəniş tələb edə bilər. Multimediya mesajının qəbul edilməsi funksiyası adətən quraşdırılmış olur.
- *Incoming multimedia messages.* Multimediya mesajının avtomatik qəbul edilməsinə yol vermək üçün *Retrieve* seçin, multimediya mesajının icazə verildikdən sonra qəbul edilməsinə yol vermək üçün *Retrieve manually* seçin, və ya Multimediya mesajının qəbul edilməsinə mane olmaq üçün *Reject* funksiyası istifadə edilir.
- *Configuration settings.* *Configuration* seçin və Multimediya mesajlarının bərpası üçün razılaşdırılmış xidmət provayderini seçin. Xidmət provayderi tərəfindən təmin edilən hesablara baxmaq üçün *Account* seçin. Bir dənədən çox hesab nümayiş etdirildikdə istifadə etmək istədiyinizi seçin. Siz bu funksiyaları xidmət provayderinizdən konfigurasiya mesajı kimi ala bilərsiniz. Funksiyaları əl ilə daxil etmək üçün bax [Konfigurasiya parametrləri s. 50](#).

- *Allow adverts* funksiyası reklam kimi müəyyən edilmiş mesajların alınmasına tərəfinizdən icazə verildikdə istifadə edilir. Bu funksiya *Allow multimedia reception* funksiyası *No* olduğunda istifadə edilir.

Ümumi parametrlər

Mesajların oxunması və yazılması üçün şriftin ölçüsünü müəyyən etmək üçün **Menu** > *Messages* > *Message settings* > *Other settings* > *Font size* seçin.

■ Zənglərin qeydiyyatı



Telefon buraxılmış, qəbul edilmiş, və yığılmış zəngləri, habelə sizin zənglərinizin təxmini uzunluğunu qeydə alır. (şəbəkə xidməti)

Bu məlumat yalnız bu funksiyalar şəbəkə tərəfindən dəstəkləndikdə, telefon iş rejimində və şəbəkə xidməti əhatəsində olduqda qeydə alınır.

Siz *Missed calls*, *Received calls*, və *Dialled numbers* menyulərdə, **Options** istifadə etdikdə zəngin tarixini və vaxtını öyrənə, telefon nömrəsini dəyişdirə və ya siyahıdan silə, nömrəni *Contacts* qovluğunda mühafizə edə bilərsiniz və ya həmin nömrəyə mesaj göndərə bilərsiniz. Son zənglər siyahısını silmək üçün *Clear recent call lists* funksiyasının seçin.

Son zənglər siyahısı

Menu > *Call register* və müvafiq siyahını seçin.

Missed calls sizə zəng etməyə cəhd olunan telefon nömrələrinin siyahısını nümayiş edir (şəbəkə xidməti). Adın və ya telefon nömrəsinin qarşısında olan rəqəm həmin zənglərin sayını bildirir.

 **Qeyd:** Buraxılmış zənglər haqqında ekranda qeyd peyda olduqda telefon nömrələrinin siyahısına çıxmaq üçün **List** seçin. Zəng etmək istədiyiniz nömrənin üzərində durun və zəng düyməsini basın.

Received calls son dəfə qəbul edilmiş və ya qəbul edilməmiş telefon nömrələrinin siyahısını nümayiş edir (şəbəkə xidməti).

Dialled numbers son dəfə yığılmış nömrələrin siyahısını nümayiş edir.

 **Qeyd:** Gözləmə rejimində yığılmış nömrələr siyahısına çıxmaq üçün zəng knopkasını bir dəfə basın. İstədiyiniz nömrənin və ya adın üzərində durun və həmin nömrəyə zəng vurmaq üçün zəng düyməsini basın.

Clear recent call lists funksiyası son zənglər siyahısını silir. Siz bütün nömrələrin və xüsusi siyahıda olan nömrələrin silinməsinə seçə bilərsiniz. Bu əməliyyat ləğv edilə bilməz.

Sayqaclar və xronometrlər

 **Qeyd:** Xidmət provayderiniz tərəfindən təmin edilən zənglər və xidmətlər üçün həqiqi hesab fakturaları şəbəkənin xüsusiyyətlərindən, hesabın yazılması üçün cəmləşdirmələrdən, vergilərdən və sair faktorlardan asılı olaraq fərqlənir.

Son zənglərinizlə bağlı təxmini məlumat almaq üçün **Menu** > *Call register* və *Call duration*, *Packet data counter*, və ya *Packet data connection timer* seçin.

Yerləşdirmə ilə bağlı məlumat (şəbəkə xidməti)

Müəyyən şəbəkələr yerləşdirmə ilə bağlı sorğuları təmin edir. *Positioning* ilə bağlı məlumat funksiyası şəbəkə operatorundan alınan yerləşdirmə ilə bağlı məlumata baxmaq imkanını verir. Yerləşdirmə ilə bağlı məlumat funksiyasına abunə olmaq üçün şəbəkə operatorunuz və ya xidmət provayderinizlə əlaqə saxlayın.

Menu > *Call register* > *Positioning* seçin:

Yerləşdirmə ilə bağlı alınmış sorğuların siyahısına baxmaq üçün *Position log* seçin.

■ Əlaqələr

Siz adları və telefon nömrələrini telefonun yaddaşında (Əlaqələr) və ya SIM kartın yaddaşında mühafizə edə bilərsiniz.

Telefonun yaddaşında əlaqələr nömrələr və mətnlə mühafizə edilə bilər.

SIM kartın yaddaşında mühafizə edilmiş adlar və nömrələr  kimi qeyd edilir.



Əlaqənin axtarışı

Menu > **Contacts** > **Names** > **Options** > **Search** seçin. Axtardığınız adı tapmaq üçün əlaqələr siyahısına baxın və ya adın ilk hərfini yazın.

Adların və telefon nömrələrinin yaddaşda mühafizə edilməsi

Adlar və nömrələr istifadə edilmiş yaddaşda mühafizə edilir. **Menu** > **Contacts** > **Names** > **Options** > **Add new contact** seçin. Adı və telefon nömrəsini daxil edin.

Adlara daha ətraflı məlumatı əlavə et

Əlaqələr üçün telefon yaddaşında siz hər ad üçün müxtəlif növ telefon nömrələri və qısa mətnlər mühafizə edə bilərsiniz.

İlk mühafizə etdiyiniz nömrə avtomatik olaraq razılaşdırılmış (ad seçildikdə yığılan ilk nömrə) nömrə kimi quraşdırılacaq və nömrənin növünə dair indikatorun yanında çərçivədə göstəriləcək. Siz ad seçdikdə, əyər başqa nömrəni seçməsəniz bu razılaşdırılmış nömrə yığılacaq.

1. Əmin olun ki, istifadə edilən yaddaş **Phone** və ya **Phone and SIM** yaddaşdır.
2. Yeni nömrə və ya mətn əlavə etmək istədiyiniz adı tapın və **Details** > **Options** > **Add detail** seçin.

3. Nömrəni əlavə etmək üçün **Number** və nömrə növlərinin biri seçin. Nömrənin növünü dəyişmək üçün istənilən nömrəni tapın və **Options** > **Change type** seçin. Seçilmiş nömrəni razılaşdırılmış nömrə kimi quraşdırmaq üçün **Set as default** seçin.
Başqa detallı əlavə etmək üçün bu qovluqlardan mətn növünü **E-mail address**, **Web address**, **Postal address**, və **Note** bölməsindən seçin.
4. Nömrəni və ya mətni daxil edin, onu mühafizə etmək üçün **OK** seçin.
5. Gözləmə rejiminə qayıtmaq üçün **Back** > **Exit** seçin.

Nömrələrin surətinin yaddaşda mühafizə edilməsi

Surətini yaddaşda mühafizə etmək istədiyiniz nömrələri tapın və **Options** > **Copy** seçin. Siz telefonun əlaqələr yaddaşına və yaddaşından və SIM kartın yaddaşına və yaddaşından adların və nömrələrin surətini mühafizə edə bilərsiniz. SIM kartın yaddaşında bir nömrə ilə olan adlar mühafizə edilə bilər.

Əlaqə detallarını dəyiş

Dəyişmək istədiyiniz əlaqəni axtarın, **Details** seçin, və istədiyiniz adı, nömrəni və ya mətni tapın. Adı, nömrəni və ya mətni dəyişmək üçün **Options** > **Edit name**, **Edit number**, və ya **Edit detail**.

Əlaqələri və ya əlaqə detallarının silmək

Telefon və ya SIM kartın yaddaşından bütün əlaqələri və onlara əlavə edilmiş detalları silmək üçün **Menu** > **Contacts** > **Delete all contacts** > **From phone mem.**, və ya **From SIM card** seçin. Dəyişikliyi təhlükəsizlik kodu ilə təsdiq edin.

Əlaqəni silmək üçün istənilən əlaqəni axtarın və **Options** > **Delete** seçin.

Əlaqəyə əlavə edilmiş nömrəni və ya mətni silmək üçün əlaqəni axtarın və **Details** seçin. İstənilən detallı tapın və **Options** > *Delete* > *Delete number*, və ya *Delete detail* seçin.

Biznes kartlar

Siz biznes kartları kimi Kart standartlarını dəstəkləyən müvafiq qurğudan şəxsin əlaqə məlumatını göndərə və ala bilərsiniz.

Biznes kartını göndərmək üçün məlumatını göndərmək istədiyiniz əlaqəni axtarın və **Options** > *Send bus. card* > *Via multimedia* və ya *Via text message* seçin.

Biznes kartını telefonun yaddaşında mühafizə etmək üçün biznes kartı aldığınızda **Show** > **Save** seçin. Biznes kartı funksiyasından çıxmaq üçün seçin **Exit** > **Yes** seçin.

Parametrlər

Menu > *Contacts* > *Settings* və aşağıdakı seçim imkanlarından seçin: əlaqələriniz üçün SIM kartın və ya telefonun yaddaşını seçmək üçün *Memory in use*. Hər iki yaddaşda olan adlara və nömrələrə zəng vurmaq üçün *Phone and SIM* seçin. Bu halda adlar və nömrələr telefonun yaddaşında mühafizə ediləcək. Adların və nömrələrin ekranda necə göstəriləcəyini görmək üçün *Contacts view* seçin. Boş və istifadə edilmiş yaddaş həcminə baxmaq üçün *Memory status* seçin.

Qruplar

Yaddaşda mühafizə edilmiş adları və telefonları müxtəlif zəng melodiyaları ilə abonent qruplarına salmaq üçün **Menu** > *Contacts* > *Caller groups* seçin.

Tez yığılan nömrələr

Nömrəni tez yığılan knokaya təyin etmək üçün **Menu** > **Contacts** > **Speed dials** seçin və istədiyiniz tez yığılan nömrəni tapın.

Assign seçin və ya əyər nömrə artıq həmin knopkaya təyin edilmişdirsə **Options** > **Change** seçin. **Search** və təyin etmək istədiyiniz nömrəni seçin. Əgər **Speed dialling** funksiyası quraşdırılmamışdırsa, telefon bu funksiyanın işə salınması haqqında sizə sual verəcək. Həmçinin **Zəng parametrləri** s. 47, bax **Speed dialling**.

Tez yığılan nömrələr knopkalarını istifadə etməklə zəng vurmaq üçün bax **Telefon nömrəsinin sürətli yığılması** s. 24.

Digər əlaqə funksiyaları

Menu > **Contacts** seçin, və aşağıdakı funksiyalar təqdim ediləcək:

- **Info numbers** — sizin xidmət provayderinizin məlumat nömrələrinə zəng vurmaq üçün, əyər bu nömrələr sizin SİM kartınıza daxil edilmişdirsə (şəbəkə xidməti).
- **Service numbers** — sizin xidmət provayderinizin xidmət nömrələrinə zəng vurmaq üçün, əyər bu nömrələr sizin SİM kartınıza daxil edilmişdirsə (şəbəkə xidməti).
- **My numbers** — SİM kartınıza yazılmış telefon nömrələrinə baxmaq üçün, əyər bu nömrələr sizin SİM kartınıza daxil edilmişdirsə (şəbəkə xidməti).

■ Parametrlər



Profillər

Sizin telefonun müxtəlif parametrlı qrupları, profilləri var və onlarla bağlı olaraq siz müxtəlif tədbirlər və şərait üçün müvafiq signal melodiyları seçə bilərsiniz. Profilləri istədiyiniz kimi

quraşdırın və bu funksiyaları istifadə etmək üçün profili işə salın. Təqdim olunan profillər bunlardır: *General*, *Silent*, *Meeting*, *Outdoor*, *My style 1*, və *My style 2*.

Menu > *Settings* > *Profiles* seçin: Profili seçin və **Select** basın.

- Seçilmiş profili işə salmaq üçün *Activate* seçin.
- Profili istədiyiniz kimi quraşdırmaq üçün *Personalise* seçin. Dəyişmək istədiyiniz parametri seçin və dəyişiklik edin.
- Profili 24 saata qədər olan müəyyən müddətdə iş rejimində saxlamaq üçün *Timed* seçin və profil parametrlərinin bitəcəyi müddəti quraşdırın. Müddət bitdikdə sinxronlaşdırılmamış əvvəlki profil işə salınacaq.



Qeyd: Profili gözləmə rejimində tez dəyişmək üçün güc (enerji) knopkasını basın işə salmaq istədiyiniz profili tapın və **Select** seçin.

Mövzular

Mövzu funksiyası sizin telefonunuzu müxtəlif tədbirlərə və şəraitə uyğunlaşdırmaq üçün ekranı mühafizə edən şəkil, divar kağızı qrafikası, signal melodiyası və rəng sxemindən ibarət olan paketdir. Mövzular *Gallery*'da mühafizə edilir.

Menu > *Settings* > *Themes* seçin: Mövzunu işə salmaq üçün *Select theme* > *Themes* seçin. Qovluğu açın və mövzunu seçin. Bax *Qalereya s. 53*. Yeni mövzuları yükləmək üçün *Theme downloads* seçin. Bax *Yükləmək (şəbəkə xidməti) s. 64*.

Melodiya parametrləri

Siz işə salınmış profilin parametrlərini dəyişdirə bilərsiniz.

Menu > *Settings* > *Tone settings* seçin və bu imkanların istənilənini dəyişin: *Incoming call alert*, *Ringing tone*, *Ringing volume*, *Vibrating alert*, *Message alert tone*, *Keypad tones* və *Warning tones*. Siz bu parametrləri həmçinin *Profiles* menyusunda tapa bilərsiniz, bax *Profillər s. 43*.

Seçilmiş abonentlər qurupuna məxsus olan telefon nömrələrindən zənglər daxil olarkən telefonun zəng çalmasını təmin etmək üçün *Alert for* seçin. Seçmək istədiyiniz abonent qrupunu tapın və ya *All calls* > **Mark** seçin.

Fərdi qısaldılmış klaviatura kombinasiyası

Fərdi qısaldılmış klaviatura kombinasiyası funksiyası ilə siz tez-tez istifadə edilən telefon funksiyalarına tez çıxışı əldə edirsiniz.

Sağ seçim düyməsi

Əvvəlcədən müəyyən edilmiş siyahıdan bir telefon funksiyasının sağ seçim knopkasına təyin edilməsi üçün **Menu** > *Settings* > *Personal shortcuts* > *Right selection key* seçin. Bax həmçinin *Gözləmə rejimi* s. 19. Bu menyü müəyyən operator variantlarında göstərilir.

Səyyar düyməsi

Səyyar düyməsi üçün qısaldılmış klaviatura kombinasiyası funksiyasını seçmək üçün **Menu** > *Settings* > *Personal shortcuts* > *Navigation key* seçin. İstənilən sayyar düyməsini tapın və **Change** və siyahıdan funksiyanı seçin. Qısaldılmış klaviatura kombinasiyası funksiyasından knopkanı çıxarmaq üçün (*empty*) seçin. Düymə üçün funksiyanı təkrar təyin etmək üçün **Assign** seçin.

Ekran parametrləri

Menu > *Settings* > *Display settings* seçin: Siz bu parametrləri müəyyən edə bilərsiniz:

- Telefon gözləmə rejimində olarkən telefonun ekranında divar kağızı kimi adlanan təsviri nümayiş etdirmək üçün *Wallpaper* seçin.

- *Gallery* qovluğundan grafik təsviri seçmək üçün *Screen saver* > *Image* seçin. Ekranı mühafizə edən funksiyanın işə salınması üçün keçəcək müddəti müəyyən ediməsi üçün *Time-out* seçin. Ekranı mühafizə edən funksiyanı işə salmaq üçün *On* seçin.
- Batareya enerjisinə qənaət etmək üçün *Power saver* > *On* seçin. Müəyyən müddətdə telefonun heç bir funksiyası istifadə edilmədikdə rəqəmli saat təsviri ekranda nümayiş etdiriləcək. Bax *Enerjiyə qənaət s. 20*.
- Ekran komponentlərinin birində rəngi dəyişmək üçün, misal üçün indikator və siqnal və batareya zolağının rəngini dəyişmək üçün *Colour schemes* seçin.
- Telefonun əsas menyusunun ekranda hansı şəkildə nümayiş etdiriləcəyini quraşdırmaq üçün *Menu view* seçin.
- Oeratorun loqotipini sizin telefonun ekranında nümayiş etdirilməsi və ya gizlədilməsi funksiyasını quraşdırmaq üçün *Operator logo* seçin.
- Ekranın kontrast dərəcəsini tənzimləmək üçün *Display Contrast* seçin. Kontrast dərəcəsini artırmaq və ya azaltmaq üçün sola və ya sağa keçin.

Vaxt və tarix parametrləri

Menu > *Settings* > *Time and date settings* seçin.

Gözləmə rejimində saati ekranda nümayiş etdirmək üçün *Clock* seçin, saati qurun, saat zonasını və saat formatını seçin.

Gözləmə rejimində tarixi göstərmək üçün *Date* seçin, tarixin formatını və tarixdə bölücü xəttlərin növünü seçin.

Telefonda cari saat zonasına müvafiq olaraq vaxtın və tarixin avtomatik yeniləşdirilməsi funksiyasının işə salınması üçün *Auto-update of date & time* (şəbəkə xidməti) seçin.

Zəng parametrləri

Menu > *Settings* > *Call settings* və bu imkanlarda birini seçin:

- *Call divert* (şəbəkə xidməti) sizə gələn zəngləri başqa nömrəyə keçirmək üçün. Ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
- *Anykey answer* > *On* gələn zəngə istənilən düyməyə (güc düyməsi, seçim düyməsi və başa çatdırma düyməsi istisna olmaqla) yüngül toxunmaqla cavab vermək üçün.
- *Automatic redial* > *On* uğursuz cəhddən sonra zəng vurmaq üçün 10 cəhd etmək üçün
- *Speed dialling* > *On* müvafiq nömrənin düyməsi basılmaqla və saxlanılmaqla zəng vurmaq üçün, 2-9, tez yığılan nömrələrin düyməsini təyin etmək üçün.
- *Call waiting* > *Activate* telefonla danışdığınız zaman nömrənizə daxil olan zənglər haqqında şəbəkədən xəbərdarlıq almaq üçün (şəbəkə xidməti). Bax [Zəngi gözləmək \(şəbəkə xidməti\)](#) s. 24.
- *Summary after call* > *On* və telefon hər zəngdən sonra qısa şəkildə zəngin təxmini davamlılığını və giymətini ekranda göstərəcək (şəbəkə xidməti).
- *Send my caller ID* (şəbəkə xidməti) > seçin *Yes* və ya *Set by network*.
- *Line for outgoing calls* (şəbəkə xidməti) zəng vurmaq üçün 1 və ya 2 telefon xətti seçmək üçün. Bu funksiya yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə göstərilir.

Telefon parametrləri

Menu > *Settings* > *Phone settings* və bu imkanlardan birini seçin:

- *Phone language* telefonunuzun ekranında nümayiş ediləcək dili quraşdırmaq üçün. Əgər siz *Automatic* seçsəniz telefon SİM karta olan məlumata müvafiq olaraq dil seçəcək.
- *Memory status* telefonun yaddaşında hansı həcmdə boş yer qaldığına baxmaq üçün.

- *Automatic keyguard* telefon gözləmə rejimində olduqda və telefonun heç bir funksiyası istifadə edilmədikdə əvvəlcədən quraşdırılmış vaxt bitdikdə klaviaturanı avtomatik blokirovkaya salır. *On* seçin, və siz 5 saniyədən 60 dəqiqəyədək vaxt quraşdırı bilərsiniz. Klaviaturanın blokirovkası iş rejimində olduqda rəsmi təcili yardım nömrələrinə zəng vurmaq mümkündür. Təcili yardım nömrəsini daxil edin və zəng knopkasını basın.
- *Security keyguard* telefonu blokirovkadan çıxararkən telefonun təhlükəsizlik kodunu tələb etmək funksiyasının quraşdırılması üçün. Təhlükəsizlik kodunu daxil edin və *On* seçin.
- *Cell info display* > *On* istifadə edilən şəbəkə haqqında şəbəkədən məlumat almaq üçün (şəbəkə xidməti).
- *Welcome note* > telefonu yandırarkən görmək istədiyiniz qeydi daxil edin. Qeydi yaddaşa mühafizə etmək üçün *Save* seçin.
- *Operator selection* > *Automatic*, ərazinizdə olan şəbəkələrdən birini avtomatik seçmək üçün. *Manual* funksiyası ilə siz daxili şəbəkə operatorunuzla roming müqaviləsi olan şəbəkəni seçə bilərsiniz (şəbəkə xidməti).
- *Confirm SIM service actions*. Bax *SIM xidmətləri s. 69*.
- *Help text activation* telefonda yardım mətnlərinin göstərilməsi və ya gizlədilməsi funksiyasını quraşdırmaq üçün.
- *Start-up tone* telefon yandırılarkən melodiyanın səsləndirilməsi və ya səsləndirilməməsi funksiyasının quraşdırılması üçün.

Əlaqə imkanları

GPRS (şəbəkə xidməti)

Ümumi Paket Radio Xidməti (GPRS) mobil telefonlarının İnternet-Protokoluna əsaslanan şəbəkə vasitəsilə məlumatı göndərmək və qəbul etmək üçün istifadə edilməsinə imkan verən

şəbəkə xidmətidir. GPRS İnternet kimi məlumat şəbəkələrinə simsiz çıxışı təmin edən məlumat daşıyıcısıdır.

GPRS istifadə edə biləcək proqram qoşmaları MMS, browsing, və Java proqramının yüklənməsidir.

GPRS texnologiyasını istifadə etməzdən əvvəl GPRS xidmətinin mövcolduğu və abunə şərtləri haqqında məlumat almaq üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın. GPRS vasitəsilə istifadə edilən hər proqram qoşması üçün GPRS parametrlərini yaddaşa mühafizə edin. Qiymətlə bağlı məlumat üçün şəbəkə operatorunuzla və ya xidmət provayderinizlə əlaqə saxlayın.

GPRS əlaqəsi

Menu > *Settings* > *Connectivity* > *Packet data* > *Packet data connection* seçin.

- Telefon yandırılarkən avtomatik GPRS şəbəkəsinə qeydiyyatla alınmaq funksiyasının quraşdırılması üçün *Always online* seçin.
- *When needed* seçin və GPRS qeydiyyatı və əlaqənin yaradılması GPRS istifadə edən proqram qoşması bunu tələb etdikdə aparılacaq və həmin proqramın istifadəsi bitdikdə bağlanacaq.

Təkmilləşdirmə parametrləri

Təkmilləşdirmə parametrləri menyusu yalnız telefon müvafiq mobil aksesuarlara birləşdirildikdə göstərilir.

Menu > *Settings* > *Enhancement settings* seçin. Müvafiq aksesuar telefonunuza birləşdirilmişdirsə siz təkmilləşdirmə parametrləri funksiyasını seçə bilərsiniz. Aksesuardan asılı olaraq siz aşağıdakı imkanlardan birini seçə bilərsiniz:

- *Default profile* seçilmiş aksesuara birləşərkən avtomatik işə salınmasını istədiyiniz profili seçmək üçün. Aksesuarla birləşmiş vəziyyətdə olduqda siz digər profili də seçə bilərsiniz.

- *Automatic answer* telefonda daxil olan zəngə 5 saniyədən sonra avtomatik cavab vermək funksiyasının quraşdırılması üçün. Əgər *Incoming call alert Beep once* və ya *Off* rejimindədirsə, avtomatik cavab funksiyası istifadə edilməyəcək.
- *Ignition detector* > *On* telefon avtomobilin enerji qurğusuna birləşdirildikdə avtomobilin alışqanı söndürüldükdən 20 saniyə sonra telefonun avtomatik söndürülməsi üçün.

Konfigurasiya parametrləri

Müəyyən şəbəkə xidmətləri sizin telefonunuzda düzgün konfigurasiya parametrlərini tələb edir. Parametrləri SİM kartınızdan, xidmət provayderinizdən konfuqurasiya mesajı kimi alın və ya şəxsi parametrlərinizi əl ilə daxil edin. Ona qədər müxtəlif xidmət provayderindən alınan konfigurasiya parametrləri telefonun yaddaşında mühafizə edilə bilər və bu menyü çərçivəsində istifadə edilə bilər.

Menu > *Settings* > *Configuration settings* seçin. Seçin

- *Default configuration settings* telefonun yaddaşında mühafizə edilmiş xidmət provayderlərinin siyahısına baxmaq üçün (razılaşdırılmış xidmət provayderi nişanlanmışdır) və digər xidmət provayderini razılaşdırılmış xidmət provayderi kim seçmək üçün. Provayderin üzərində durun və dəstəklənən qoşma proqramlar siyahısına baxmaq üçün **Details** seçin. Xidmət provayderini siyahıdan silmək üçün **Options** > *Delete* seçin.
- *Activate default in all applications* qoşma proqramları razılaşdırılmış provayderdən parametrləri istifadə etməyə quraşdırmaq üçün.
- *Preferred access point* digər çıxış nöqtəsini seçmək üçün. Adətən sizin üstünlük verdiyiniz operatorndan çıxış nöqtəsi istifadə edilməlidir.
- *Connect to service provider support* xidmət provayderi tərəfindən təqdim edilən konfigurasiya parametrlərini yükləmək üçün.

Parametrlərin əl ilə daxil edilməsi

Parametrləri əl ilə daxil etmək, baxmaq və ya dəyişmək üçün **Menu** > *Settings* > *Configuration settings* > *Personal configuration settings* seçin.

Yeni konfigurasiyanı əlavə etmək üçün **Add new** seçin və ya **Options** > *Add new* seçin. Siyahıdan qoşma proqramların birini seçin və tələb olunan bütün parametrləri daxil edin. Parametrləri aktivləşdirmək üçün **Options** > *Activate* seçin.

İstifadəçinin müəyyən etdiyi parametrlərə baxmaq və ya dəyişmək üçün baxmaq istədiyiniz qoşma proqramı və ya dəyişmək istədiyiniz parametri seçin.

Təhlükəsizlik parametrləri

Zənglərin qadağan edilməsi, bağlı istifadəçi qrupu və yığılmaq üçün müəyyən edilmiş zənglər kimi zəngləri məhdudlaşdıran təhlükəsizlik parametrləri iş rejimində olduqda sizin cihazınızda proqramlaşdırılmış rəsmi təcili yardım nömrələrinə zəng vurmaq mümkündür.

Menu > *Setting* > *Security settings* seçin.

- *PIN code request* telefon hər dəfə işə salındıqda telefonun təhlükəsizlik kodunu tələb etmək funksiyasıdır. Müəyyən SIM kartlar PIN kodun tələb edilməsi funksiyasının söndürülməsinə yol vermir.
- *Call barring service* (şəbəkə xidməti) sizin telefonunuza daxil olan və telefonunuzdan yığılan zəngləri məhdudlaşdırmaq üçün. Qadağan parolu tələb edilir.

Zənglərin qadağan edilməsi və zənglərin başqa nömrəyə keçirilməsi funksiyası eyni zamanda işə salına bilməz. Zənglər qadağan edildikdə müəyyən rəsmi təcili yardım nömrələrinə zəng etmək mümkündür.

- *Fixed dialling* bu funksiya sizin SIM kartınız tərəfindən dəstəkləndikdə sizin telefonunuzdan yığılan zəngləri seçilmiş telefon nömrələri ilə məhdudlaşdırır.

Müəyyən nömrələrin yığılması funksiyası işə salındıqda sizin cihazınızda proqramlaşdırılmış rəsmi təcili yardım nömrələrinə zəng etmək mümkündür.

- **Closed user group** (şəbəkə xidməti) sizin zəng edə biləcəyiniz və sizə zəng edə biləcək bir qrup şəxslərin müəyyən edilməsi üçün.

Zənglər bağlı istifadəçi qrupu ilə məhdudlaşdırıldıqda sizin cihazınızda proqramlaşdırılmış rəsmi təcili yardım nömrələrinə zəng etmək mümkündür.

- **Security level. Phone** seçin, və hər dəfə telefonunuza yeni SIM kart salındıqda telefon təhlükəsizlik kodunu tələb edəcək.

Memory seçin və SIM kartın yaddaşı seçildikdə və siz istifadə edilən yaddaşı dəyişmək istədikdə telefon təhlükəsizlik kodunu tələb edəcək.

- **Access codes** təhlükəsizlik kodunu, PIN kodunu, PIN2 kodunu və ya qadağan parolunu dəyişmək üçün.
- **Code in use** UPIN və ya PIN kodunun iş rejimində olacağını müəyyən etmək üçün.

Zavod parametrlərinin bərpa edilməsi

İstənilən menyü parametrlərinin ilkin vəziyyətinin bərpa edilməsi üçün **Menu > Settings > Restore factory settings** seçin.

■ Operator menyusu

Bu menyü vasitəsilə siz şəbəkə operatoru tərəfindən təmin edilmiş xidmətlərdən istifadə etmək imkanını əldə etmiş olursunuz. Bu menyü operatorundan asılıdır. Xidmətin adı və nişanı operatorundan asılıdır. Daha ətraflı məlumat üçün şəbəkə operatoru ilə əlaqə saxlayın.

Operator, xidməti mesaj vasitəsilə bu menyünün yeniləyə bilər. Daha ətraflı məlumat üçün bax [Xidmət poçt qutusu \(şəbəkə xidməti\) s. 64](#).

■ Qalereya



Bu menyü çərçivəsində siz mövzular, qrafika və melodiyaları dəyişdirə bilərsiniz.

Bu fayllar qovluqlarda nizamlanmışdır.

Sizin telefon alınan məzmunu qorumaq üçün rəqəmli hüquqların idarə edilməsi (DRM) sistemini dəstəkləyir. Məzmunun bir hissəsi, misal üçün, zəng signalı, qoruna bilər və istifadə vaxtının sayı və müəyyən istifadə vaxtı kimi müəyyən istifadə qaydalarına uyğunlaşdırıla bilər. Qaydalar məzmunun aktivləşdirilməsi düymə ilə müəyyən edilir. Bu düymə məzmun ilə bilikdə və ya müstəqil olaraq xidmət provayderi tərəfindən müəyyən edilə bilər. Siz bu aktivasiya düymələrini yeniləşdirə bilərsiniz. Həmişə almamışdan əvvəl hər hansı məzmunun çatdırılma şərtlərini və aktivasiya düyməsini yoxlayın, çünki onlar ödənişli ola bilər.

Müəlliflik hüquqlarının qorunması müəyyən qrafikaların, zəng signalının və digər məzmunun sürətinin çıxarılmasının, dəyişdirilməsinin, köçürülməsinin və ya göndərilməsinin qarşısını ala bilər.

1. **Menu** > **Gallery** seçin. Qovluqların siyahısı göstərilir. *Themes, Graphics, Tones* və *Receive files* telefonda olan orijinal qovluqlardır.
2. İstənilən qovluğun üzərində durun və qovluqda faylların siyahısını görmək üçün **Open** seçin və ya **Options** seçin və aşağıdakı imkanlardan biri seçilə bilər:
Downloads, Delete folder, Move, Rename folder, Downloads, Details, Type of view, Sort, Add folder, Memory status, və Activation key list.
3. Qovluğu açdığınızda baxmaq istədiyiniz faylı seçin və **Open** seçin.
Faylı seçin və açın və ya **Options** seçin və seçilmiş fayl üçün təqdim olunan aşağıdakı imkanlardan birini seçin:
Downloads, Delete, Send, Edit image, Move, Rename, Set as wallpaper, Set as s. saver, Set as ring tone, Apply theme, Details, Type of view, Sort, Delete all, Open in sequence, Add folder, Memory status, və Activation key list.

4. OTA xidmətindən alınan bütün fayllar və yardımçı kamera avtomatik olaraq *Receiv. files* 'da mühafizə ediləcək. Siz burada fayllara baxa bilərsiniz və onları işə sala bilərsiniz. Alınan fayllar *Gallery files*, *Bookmarks* və ya *Applications*.

■ Radio

FM radio simsiz cihaz antenasından fərqli olan antenadan asılıdır. Düzgün işləmək üçün cihaza FM radiosu üçün tələb olunan müvafiq qulaqlıq və ya aksesuar birləşdirilməlidir.



Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində istifadə sizin eşitmə qabiliyyətinizə təsir edə bilər. Mikrofon işə salındıqda cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola bilər.

Radioya qulaq as

1. **Menu** > **Radio** seçin. Kanalın yerləşdiyi nömrə. Radio kanalın adı (əyər siz kanalı mühafizə etmişsinizsə) və radio kanalın tezliyi ekranda göstərilir.
2. Əgər siz artıq kanalları yaddaşda mühafizə etmişsinizsə qulaq asmaq istədiyiniz kanalın üzərində durun.
Siz müvafiq nömrə düymələrinə basaraq da radio kanalını seçə bilərsiniz.

Radio kanalını qur

1. Radio bir olduqda seçin ◀◀ və ya ▶▶ radio tezliyini 0.05 MHz addımlarında dəyişdirmək, və ya seçin ◀◀ və saxlayın və ya ▶▶ kanalın axtarışına başlamaq üçün. Axtarış kanal tapıldıqda dayanır.
2. 1-9 yaddaş mövqeyində kanalı mühafizə etmək üçün müvafiq nömrə düymələrinə basın və saxlayın.

10-20 yaddaş mövqeyində kanalı mühafizə etmək üçün **1** və ya **2** qısa şəkildə basın, sonra istənilən nömrə düyməsini basın və saxlayın **0 - 9**.

3. Kanalın adını daxil edin və **OK** seçin.

Əsas radio funksiyaları

Radio iş rejimində olduqda:

- Radionu söndürmək üçün **Options** > *Switch off* seçin.
- Radionun səs dərəcəsini tənzimləmək üçün *Volume* seçin.
- Tapdığınıs radio kanalını yaddaşda mühafizə etmək üçün **Options** > *Save channel* seçin. Bax [Radio kanalını qur s. 54](#). Siz 20-yə qədər kanal yaddaşda mühafizə edə bilərsiniz.
- Yaddaşda mühafizə edilən kanalların siyahısını seçmək üçün, **Options** > *Channels* seçin. Kanalı silmək və ya adını dəyişmək üçün, istənilən kanalın üzərində durun və **Options** > *Delete channel* və ya *Rename* seçin.
- İstənilən radio kanalı tezliyini daxil etmək üçün **Options** > *Set frequency* seçin.
- Reprodurtoru və ya qulaqlıqları istifadə edərək radioya qulaq asmaq üçün **Options** > *Loudspeaker* və ya *Headset* seçin. Qulaqlığı radioya birləşdirin. Qulaqlığın simi radio antenasının funksiyasını icra edir.

Siz radioya qulaq asarkən zəng edə və ya zəng qəbul edə bilərsiniz. Zəng vaxtı radionun səs dərəcəsi səssiz rejimə salınır.

GPRS əlaqəsini istifadə edən qoşma proqram məlumat göndərərkən və ya qəbul edərkən radioya maneə törədə bilər.



Zəngli saat

Siz telefonda istənilən vaxt zəng signalını səsləndirmək funksiyasını quraşdırma bilərsiniz.

Menu > **Organizer** > **Alarm clock** seçin.

Zəngli saati quraşdırmaq üçün **Alarm time** seçin və signal vaxtını daxil edin. Signal vaxtını dəyişmək üçün **On** seçin. Həftənin seçilmiş günlərində telefonun sizi oyandırması funksiyasını quraşdırmaq **Repeat alarm** seçin.

Alarm tone və razılaşdırılmış signal melodiyasını seçin, zəng melodiyası siyahısından və ya Qalereyadan signal melodiyasını quraşdırmaq üçün.

Oyanmaq üçün müəyyən edilmiş vaxt rejimindən çıxmaq üçün **Snooze time-out** və vaxt seçin.

Signal vaxtının müddəti qurtardıqda

Telefon signal melodiyasını səsləndirəcək və **Alarm!** yazısı və cari vaxt ekranda çıxacaq, hətta telefon söndürülmüş vəziyyətdə olsada. Signalı kəsmək üçün **Stop** seçin. Siz telefona bir dəqiqə signalı səsləndirmək imkanını versəniz və ya **Snooze** seçsəniz, signalın səsləndirilməsi 10 dəqiqəlik dayanacaq sonra yenidən səslənəcək.

Əgər telefon söndürülmüş vəziyyətdə olduqda signal vaxtı çatsa cihaz özü işə salınır və signal melodiyasını səsləndirməyə başlayır. Əgər siz **Stop** seçsəniz cihaz sizə telefonun zəngləri üçün iş rejiminə salınmasına dair sual verəcək. Cihazı söndürmək üçün **No** seçin və ya zəng etmək və zəngləri qəbul etmək üçün **Yes** seçin. Simsiz telefonun istifadəsi manea və ya təhlükə törədə biləcəyi halda **Yes** seçməyin.

Təqvim

Menu > **Organizer** > **Calendar** seçin.

Cari gün çərçivədə göstərilir. Bu gün üçün qeydləriniz varsa gün qara şriftlə qeyd edilir. Günün qeydinə baxmaq üçün **View** seçin. Yalnız qeydə baxmaq üçün **View** seçin.

Təqvimlə bağlı digər seçim imkanları qeydin yazılması, qeydin silinməsi, dəyişdirilməsi, yerinin dəyişdirilməsi, və ya təkrarlanması və qeydin surətinin digər günə yazılması və ya qeydi mətn mesajı və ya multimediyə mesajı kimi digər müvafiq telefon təqviminə birbaşa göndərilməsindən ibarətdir. **Settings** 'də siz tarix, vaxt, vaxt zonası, tarix və vaxt formatı, və ya həftənin ilk gününü quraşdırı bilərsiniz. **Auto-delete notes** 'də siz telefonda köhnə qeydləri müəyyən edilmiş müddət bitdikdən sonra avtomatik silinməsi funksiyasını quraşdırı bilərsiniz.

Təqvimdə bütün qeydləri silmək üçün, ayı seçin, sonra **Options** > **Delete all notes** seçin.

Təqvimə qeyd yaz

Menu > **Organizer** > **Calendar** seçin. İstədiyiniz tarixin üzərində durun, **Options** > **Make a note** seçin. Aşağıdakı qeyd növlərinin birini seçin: **Meeting**, **Call**, **Birthday**, **Memo** və ya **Reminder**.

Qeyd üçün signal

Telefon signal verir və qeydi göstərir. Ekranda zəng etmək qeydi olduqda siz ekranda göstərilən nömrəyə zəng knopkasını basaraq zəng edə bilərsiniz. Signalı dayandırmaq və qeydə baxmaq üçün **View** seçin. **Snooze** seçin və telefon 10 dəqiqədən sonra signalı səsləndirəcək. Signalı qeydə baxmadan kəsmək üçün **Exit** seçin.

Kalkulyator

Telefonunuzda olan kalkulyator üstə gəlmək, çıxmaq, vurmaq, bölmək, kvadrata yüksəltmə, kvadrat kök və valyuta dəyərləri ilə bağlı əməliyyatları edir.



Qeyd: Bu kalkulyatorun dəqiqliyi məhduddur və sadə hesablamalar üçün nəzərdə tutulmuşdur.

Menu > **Organizer** > **Calculator** seçin. Ekranda 0 göstərildikdə hesablamanın ilk nömrəsini daxil edin kəsir üçün # basın. Seçin **Options** > **Add**, **Subtract**, **Multiply**, **Divide**, **Square**, **Square root** və ya **Change sign**. İkinci nömrəni daxil edin. Cavab almaq üçün **Equals** seçin. Yeni hesablamaya başlamaq üçün əvvəl **Clear** basın və saxlayın.

Valyutanın konversiya edilməsi

Menu > *Organizer* > *Calculator* seçin. Valyuta kursunu yaddaşıda mühafizə etmək üçün **Options** > *Exchange rate* seçin. Ekranada göstərilən imkanlarından birini seçin. Valyuta kursunu seçin, kəsir üçün # seçin və **OK** basın. Valyuta kursu yenisi ilə əvəz edilənə qədər yaddaşıda mühafizə ediləcək. Valyutanın konversiyasını icra etmək üçün müvafiq məbləği daxil edin, **Options** > *In domestic* və ya *In foreign* seçin.

 **Qeyd:** Əsas valyutanı konversiya etdikdə siz yeni kurs tariflərini daxil etməlisiniz çünki bütün əvvəlki valyuta kursları sifıra quraşdırılacaq.

■ Qoşma proqramlar



Oyunlar və qoşma proqramlar

Telefonunuzun proqramı Nokia telefonu üçün hazırlanmış müəyyən oyunlar və Java qoşma proqramlarını əhatə edir.

Oyunun və ya qoşma proqramın işə salınması

Menu > *Applications* > *Games*, və ya *Collection* seçin. Oyunun və ya qoşma proqramın üzərində durun və **Open** seçin.

Oyunlar və qoşma proqramlarla bağlı aşağıdakı seçim imkanları təqdim oluna bilər:

- *Delete* telefonda oyunu və ya qoşma proqramı silmək üçün
- *Move* oyunu və ya qoşma proqramı digər qovluğa köçürmək üçün
- *Details* oyun və ya qoşma proqram haqqında əlavə məlumat almaq üçün.
- *Update version* Xidmət şəbəkəsindən yükləmək üçün yeni versiyanın mövcudluğunu yoxlamaq üçün. (Şəbəkə xidməti)

- *Web page* Internet səhifəsindən əlavə məlumatı təmin etmək üçün. Bu elementlərin şəbəkə tərəfindən dəstəklənməsi tələb olunur.
- *App. access* gözlənilməz xərclərin qarşısını almaq üçün oyunun və ya qoşma proqramın şəbəkəyə çıxışını məhdudlaşdırmaq üçün. Hər kateqoriyada, mövcud olduqda, aşağıdakı imkanları seçin *Ask every time*, *Ask first time only*, *Always allowed*, *Not allowed*

Oyun və qoşma proqramların yüklənməsi

Sizin telefon J2ME™ Java proqramlarını dəstəkləyir. Yükləməkdən əvvəl əmin olun ki qoşma proqram sizin telefonunuza uyğundur.

Select **Menu** > *Applications* > *Options* > *Downloads* > *Game downloads* və ya *App. downloads*. Təqdim olunan nişanların siyahısı göstərilir. Seçin *More bookmarks Web* menyusunda nişanlar siyahısına çıxmaq üçün. Bax *Nişanlar s. 63*.

İstənilən xidmətlə əlaqə qurmaq üçün nişanı seçin. Müxtəlif xidmətlərin mövcudluğu, qiymətlər və tariflər haqqında məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın.



Zəruri məlumat: Yalnız zərərli proqramlardan müvafiq qorunmanı təmin edən qoşma proqramlarını yükləyin.

Nəzərə alın ki, qoşma proqram yüklənərkən o, *Applications* menyusunun əvəzinə *Games* menyusunda mühafizə edilə bilər.

Oyun parametrləri

Oyunlar üçün səs, işıq və vibrasiyanı quraşdırmaq üçün **Menu** > *Applications* > *Options* > *App. settings* seçin.

Oyun və qoşma proqramlar üçün yaddaş statusu

Oyun və qoşma proqramlar üçün yaddaşın həcminə baxmaq üçün **Menu** > *Applications* > *Options* > *Memory status* seçin.



Zəruri məlumat: Yalnız etibar etdiyiniz və zərərli proqramlardan müvafiq qorumanı təklif edən xidmərlərdən istifadə edin.

Siz telefon brauzeri ilə müxtəlif mobil Internet xidmətlərinə çıxış bilərsiniz.

Bu xidmətlərin mövcudluğu, qiyməti və tarifləri haqqında məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Telefonunuzun brauzeri ilə Siz onların səhifələrində WML - simsiz sistemlər üçün dil işarəsi və ya XHTML – hiper mətnlər üçün dil işarəsi proqramlarını istifadə edən xidmətlərə baxa bilərsiniz. Görünüş ekranının ölçüsündən asılı olaraq dəyişə bilər. Nəzərə alın ki, Siz Internet səhifələrinin bütün detallarına baxa bilməzsiniz.

Xidmətlərə çıxış

1. Baxmaq istədiyiniz xidmətə çıxış üçün tələb olunan quraşdırma parametrlərini yaddaşa mühafizə etmək üçün. Bax [Xidmət üçün quraşdırma](#).
2. Təqdim olunan xidmətlə əlaqə qurun. Bax [Xidmət əlaqəsi s. 61](#).
3. Xidmətin vərəqlərinə baxmaq. Bax [Xidmətin səhifələrinə baxın s. 61](#).
4. Baxmaq bitdikdən sonra xidmət ilə əlaqəni kəsin. Bax [Xidmətlə əlaqəni kəs s. 62](#).

Xidmət üçün quraşdırma

Sizin telefonda bir neçə xidmət parametrləri mühafizə edilə bilər. Siz əlavə parametrləri bu xidməti təklif edən xidmət provayderinizdən konfigurasiya mesajı şəklində ala bilərsiniz. Xidmət parametrlərini konfigurasiya mesajı şəklində almaq üçün bax [Konfigurasiya parametrləri s. 50](#).

Müvafiq parametrlərlə bağlı daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Xidmət əlaqəsi

Əmin olun ki, istifadə etmək istədiyiniz xidmətin parametrləri işə salınmışdır. Parametrləri işə salmaq üçün **Menu** > **Web** > **Settings** > **Configuration settings** seçin. **Configuration** və aktivləşdirmək istədiyiniz konfigurasiyanı seçin.

Bu üsulların biri ilə xidmət ilə əlaqə qurun:

- Start səhifəsini açın, misal üçün, xidmət provayderinizin əsas məlumat səhifəsini (ev səhifəsini) **Menu** > **Web** > **Home** səhifəsi seçin və ya gözləmə rejimində 0 basın və saxlayın.
- Xidmətin nişanını seçin: **Menu** > **Web** > **Bookmarks** və nişanı seçin. Nişan cari aktiv xidmət parametrləri ilə işləmirsə, digər quraşdırma parametrləri seçin və yenidən cəhd edin.
- Son URL seçin: **Menu** > **Web** > **Last web addr.** seçin.
- Xidmətin ünvanını daxil edin **Menu** > **Web** > **Go to address** seçin. Xidmətin ünvanını daxil edin və **OK** seçin.

Xidmətin səhifələrinə baxın

Xidmət ilə əlaqə qurduqdan sonra onun səhifələrinə baxa bilərsiniz. Müxtəlif xidmətlərdə telefonun knopkalarının funksiyaları dəyişə bilər. Telefonun ekranında olan mətn göstərişlərinə riayət edin. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Nəzərə alın ki, məlumat daşıyıcısı kimi GPRS seçildikdə baxış zamanı indikator  ekranın yuxarı sol hissəsində göstəriləcək. GPRS əlaqəsi zamanı zəng və ya mətn mesajı alındıqda və ya zəng edildikdə indikator  ekranın yuxarı sol hissəsində göstərilərək GPRS əlaqəsinin dayandırılması və ya davam etdirilməsi barədə məlumat verəcək. Zəngdən sonra telefon GPRS əlaqəsini qurmağa təkrar cəhd göstərəcək.

Baxış zamanı Qısaldılmış klaviatura kombinasiyası, Ev səhifəsi və Nişanlar kimi seçim imkanları təqdim oluna bilər. Xidmət provayderi əlavə seçim imkanları təklif edə bilər.

Options seçin və aşağıdakı seçim imkanları təqdim oluna bilər. Xidmət provayderi əlavə seçim imkanları təklif edə bilər. Seçin *Shortcuts, Home, Add bookmark, Bookmarks, History, Downloads, Save to folder, Other options, Reload, Quit*.

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilən yaddaş yeridir. Əyər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya çıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Sizin çıxdığınız məlumat və ya xidmət keş yaddaşda mühafizə edilir. Keş yaddaşı təmizləmək üçün bax [Keş yaddaş s. 65](#).

Birbaşa zəng vurmaq

Brauzer istifadə edilərkən çıxdığınız xidmətləri dəstəkləyir. Siz səs ilə zəng edə bilərsiniz , səs ilə zəng edərkən DTMF melodiyalarını göndərə bilərsiniz və səhifədən götürülən ad və telefon nömrəsini yaddaşda mühafizə edə bilərsiniz.

Xidmətlə əlaqəni kəs

Brauzerlə baxışı bitirmək və əlaqəni kəsmək üçün **Options** > *Quit* seçin. *Quit browsing?* göstərildikdə **Yes** seçin.

Eyni zamanda başa çatdırma knopkasını iki dəfə basın və ya basın və saxlayın.

Brauzerin görünüş parametrləri

Brauzerlə baxış keçirərkən **Options** > *Other options* > *Appear. settings* seçin, və ya gözləmə rejimində **Menu** > *Web* > *Settings* > *Appearance settings* və bu seçim imkanlarından birini seçin:

- *Text wrapping. On* seçin və mətn sonrakı xəttə davam etdirilir. Əgər siz *Off* funksiyasını seçsəniz mətn qısaldılacaq.
- *Font size* və ölçünü seçin.
- *Show images. No* seçin və səhifədə peyda olan şəkillər göstərilməyəcək.

- **Alerts.** Brauzerlə baxış zamanı mühafizə edilən əlaqə mühafizə edilməmiş əlaqə ilə əvəz edildikdə signal vermək funksiyasının quraşdırılması üçün **Alert for unsecure connection** > **Yes** seçin. **Alert for unsecure items** > **Yes** mühafizə edilmiş səhifədə mühafizə edilməmiş element peyda olduqda telefonun signal vermək funksiyasını quraşdırır. Bu signal mühafizə edilmiş əlaqəni təmin etmir. Daha ətraflı məlumat üçün, bax **Brauzerin təhlükəsizliyi s. 66**.
- **Character encoding.** Brauzer səhifələrini göstərmək üçün simvollar dəstini seçin və ya uyğun telefona İnternet şəbəkəsinin ünvanını göndərərəkən həmişə UTF-8 kodunun istifadə edilməsi funksiyasını seçin.

Kukilər

Kuki saytın telefonun brauzerinin keş yaddaşında mühafizə etdiyi məlumat deməkdir. Bu məlumat sizin istifadəçi məlumatınız ola bilər və ya brauzerlə bağlı üstünlük verdiyiniz məlumat ola bilər. Kukilər keş yaddaşı təmizlənənədək yaddaşda mühafizə edilir, bax **Keş yaddaş s. 65**.

Brauzerlə baxış keçirərkən **Options** > **Other options** > **Security** > **Cookie settings** seçin. Gözləmə rejimində **Menu** > **Web** > **Settings** > **Security settings** > **Cookies** seçin. Telefonun məsləhətləri almasını qəbul və ya rədd etmək üçün **Allow** və ya **Reject** seçin.

Nişanlar

Siz səhifələrin ünvanlarını nişanlar kimi yaddaşda mühafizə edə bilərsiniz.

1. Brauzerlə baxış keçirərkən **Options** > **Bookmarks** seçin, və ya gözləmə rejimində **Menu** > **Web** > **Bookmarks** seçin.
2. Baxmaq istədiyiniz nişanın üzərində dayanın və həmin nişanla bağlanan səhifə ilə əlaqə qurmaq üçün bu nişanı seçin.

Siz həmçinin seçilmiş nişanın məlumatına, adına və ünvanına baxmaq, dəyişmək və ya göndərmək, seçilmiş nişanı dəyişmək, onu nişan kimi və ya mətn mesajı kimi birbaşa digər telefona göndərmək və ya yeni nişan yaratmaq üçün **Options** seçə bilərsiniz.

Sizin cihazınızda Nokia ilə birləşməyən saytlar üçün yüklənmiş müəyyən nişanlar mövcud ola bilər. Nokia by saytlara dair zəmanət vermir və tövsiyyə etmir. Əgər siz bu saytlara girmək istəyirsinizsə istənilən İnternet saytı ilə bağlı gördüyünüz təhlükəsizlik və məzmun tədbirlərini görməlisiniz.

Nişanları al

Nişanı aldıqda, **1 bookmark received** yazısı ekranda peyda olur. Nişana baxmaq üçün **Show** seçin. Nişanı yaddaşda mühafizə etmək üçün **Save > Options > View** detallara baxmaq və ya **Delete** onu rədd etmək üçün.

Yükləmək (şəbəkə xidməti)

Daha çox melodiyalar, qrafikalar, oyunlar, videotəsvirlər, mövzular və ya qoşma proqramlar yükləmək üçün **Menu > Web > Downloads** seçin, sonra yükləmək istədiyiniz elementi seçin: **Tone downloads, Graphic downloads, Game downloads, Theme downloads** və ya **App. downloads**.



Zəruri məlumat: Yalnız zərərli proqramlara qarşı müvafiq təhlükəsizliyi və mühafizəni təklif edən qoşma proqramları və digər proqramları yükləyin və istifadə edin.

Müxtəlif xidmətlər, qiymətlər və tariflərlə bağlı şəbəkə operatorunuz və ya xidmət provayderinizlə əlaqə saxlayın.

Xidmət poçt qutusu (şəbəkə xidməti)

Telefon xidmət provayderiniz tərəfindən göndərilmiş xidmət mesajlarını qəbul edə bilər. Xidmət mesajları xəbər başlıqları kimi xəbərdarlıqlar ola bilər və mətn mesajlarını və ya xidmətin ünvanını əks etdirə edə bilər.

Bu xidmət mesajını oxumaq üçün **Show** seçin. Əgər Siz **Exit** seçsəniz mesaj *Service inbox* qovluğuna yerləşdiriləcək. *Service inbox* daha sonra çıxmaq üçün **Menu** > *Web* > *Service inbox* seçin.

Brauzerlə baxış keçirərkən *Service inbox* çıxmaq üçün seçin **Options** > *Other options* > *Service inbox* seçin. İstədiyiniz mesajın üzərində dayanın, brauzeri işə salmaq və nişanlanmış məzmunu yükləmək üçün **Retrieve** seçin və ya xidmətin xəbərdarlığı ilə bağlı daha ətraflı məlumatı ekranda görmək üçün **Options** > *Details* seçin, və ya onu silmək üçün *Delete* seçin.

Xidmət poçt qutusunun parametrləri

Menu > *Web* > *Settings* > *Service inbox settings* seçin. Telefonda xidmət mesajlarını qəbul etmək (və ya qəbul etməmək) funksiyasını quraşdırmaq üçün *Service messages* > *On* (və ya *Off*) seçin.

Telefonda yalnız xidmət provayderi tərəfindən təsdiq edilmiş məzmun müəlliflərindən xidmət mesajlarını almaq funksiyasını quraşdırmaq üçün *Message filter* > *On* seçin. Təsdiq edilmiş məzmun müəlliflərinin siyahısına baxmaq üçün *Trusted channels* seçin.

Automatic connection seçin. Əgər sizin telefonunuzda xidmət mesajlarını almaq funksiyası quraşdırılmışdırsa və siz *On* seçirsinizsə telefon xidmət mesajı alındıqda avtomatik olaraq gözləmə rejimindən brauzeri işə salacaq. Əgər siz *Off* seçirsinizsə telefon xidmət mesajı alındıqda brauzeri yalnız siz *Retrieve* seçdikdən sonra işə salacaq.

Keş yaddaş

Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilən yaddaş yeridir. Əgər siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya çıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Sizin çıxdığınız məlumat və ya xidmət keş yaddaşda mühafizə edilir. Brauzerlə baxış keçirərkən keş yaddaşı təmizləmək üçün **Options** > *Other options* > *Clear the cache* seçin. Gözləmə rejimində **Menu** > *Web* > *Clear the cache* seçin.

Sizin cihazınızda Nokia ilə birləşməyən saytlar üçün yüklənmiş müəyyən nişanlar mövcud ola bilər. Nokia by saytlara dair zəmanət vermir və tövsiyyə etmir. Əgər siz bu saytlara girmək istəyirsinizsə istənilən İnternet saytı ilə bağlı gördüyünüz təhlükəsizlik və məzmun tədbirlərini görməlisiniz.

Brauzerin təhlükəsizliyi

Müəyyən xidmətlər üçün, misal üçün bank xidmətləri və ya online alış-veriş üçün təhlükəsizlik elementləri tələb oluna bilər. Bu növ əlaqələr üçün sizin SİM kartınızda təqdim oluna bilən təhlükəsizlik sertifikatlarına və ola bilsin təhlükəsizlik moduluna ehtiyacınız var. Daha ətraflı məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Təhlükəsizlik modulu

Təhlükəsizlik modulu sertifikatlardan və həmçinin fərdi və ümumi düymələrdən ibarət ola bilər. Təhlükəsizlik modulunun məqsədi brauzer əlaqəsini tələb edən qoşma proqramlarla bağlı təhlükəsizlik xidmətlərinin təkmilləşdirilməsindən ibarətdir və bu modul rəqəmli imzanın istifadə edilməsinə imkan verir. Sertifikatlar təhlükəsizlik modulunda xidmət provayderi tərəfindən saxlanılır.

Menu > Web > Settings > Security settings > Security module settings seçin. Aşağıdakı seçim imkanlarından birini seçin:

- Təhlükəsizlik modulunun adını, statusunu, istehsalçısını və seriya nömrəsini göstərmək üçün **Security module details**.
- Təhlükəsizlik modulu ilə təmin edilən xidmətlərin istifadəsi zamanı telefonun modul PİN-i sorğu etmək funksiyasının quraşdırılması üçün **Module PIN request**. Kodu daxil edin və **On** seçin. Modul PİN sorğusunu söndürmək üçün **Off** seçin.
- Təhlükəsizlik modulu yol verdikdə modulu PİN-i dəyişmək üçün **Change module PIN**. Cari modul PİN-i daxil edin sonra iki dəfə yeni kodu daxil edin.
- **Change signing PIN**. Dəyişmək istədiyiniz imxa PİN-i seçin. Cari PİN kodu daxil edin sonra iki dəfə yeni kodu daxil edin.

Sertifikatlar

Üç növ sertifikatlar mövcuddur: server sertifikatları, səlahiyyət sertifikatları, və istifadəçi sertifikatları.

- Məzmun serveri ilə təkmilləşdirilmiş təhlükəsizlik elementləri ilə əlaqə qurmaq üçün telefon server sertifikatından istifadə edir. Telefon server sertifikatını əlaqə qurulmamışdan əvvəl xidmət provayderindən alır və onun həqiqiliyi telefonda mühafizə edilən səlahiyyət sertifikatı ilə yoxlanılır. Server sertifikatları yaddaşda mühafizə edilmir.

Telefonla məzmun serveri arasında məlumatın ötürülməsi şifrələnmişdirsə əlaqə zamanı təhlükəsizlik indikatoru ekranda göstərilir.

Təhlükəsizlik işarəsi şəbəkə ilə məzmun serveri (və ya tələb olunan mənbənin saxlanıldığı yer) arasında məlumatın ötürülməsinin təhlükəsiz olduğunu göstərmir. Şəbəkə ilə məzmun serveri arasında məlumatın ötürülməsinin təhlükəsizliyi xidmət provayderi tərəfindən təmin edilir.

- Səlahiyyət sertifikatları müəyyən xidmətlər, misal üçün bank xidmətləri tərəfindən digər sertifikatların həqiqiliyinin yoxlanılması üçün istifadə edilir. Səlahiyyət sertifikatları xidmət provayderi tərəfindən təhlükəsizlik modulunda mühafizə edilə bilər və ya şəbəkədən yüklənə bilər, bir şərtlə ki, xidmət səlahiyyət sertifikatlarının istifadəsini dəstəkləsin.
- İstifadəçi sertifikatları rəsmi icazə verən orqan tərəfindən istifadəçilərə verilir. İstifadəçi sertifikatları, misal üçün, rəqəmli imzaların yaradılması üçün tələb olunur və onlar istifadəçini xüsusi fərdi qaydada daxil edilən təhlükəsizlik modulu ilə tutuşdırır.



Zəruri məlumat: Hətta sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə və proqramların yüklənməsində yaranan riskləri əhəmiyyətli dərəcədə azaldmasına baxmayaraq, bu sertifikatlar təkmilləşdirilmiş təhlükəsizlikdən daha çox faydalanmaq üçün düzgün istifadə edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qurunmanı təmin etmir; sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik üçün düzgün, orijinal və ya etibarlı sertifikatlar olmalıdır. Sertifikatlar məhdud istifadə müddətinə malikdir. Hətta qüvvədə olan sertifikatın istifadə müddəti bitdiyi göstərilirsə cihazınızda qurulmuş tarixin və vaxtın düzgün olmasını yoxlayın.

Sertifikat parametrlərini dəyişdirməzdən əvvəl siz əmin olmalısınız ki, siz həqiqətən sertifikatın sahibinə etibar edirsiniz və sertifikat həqiqətən siyahıda olan sahibə məxsusdur.

Rəqəmli imza

SİM kartınızda təhlükəsizlik modulu olduqda siz telefonunuzda rəqəmli imza edə bilərsiniz. İmza təhlükəsizlik modulunda fərdi knopka və imzanı etmək üçün istifadə edilmiş istifadəçi sertifikatı ilə sizə qayıtmalıdır. Rəqəmli imzanın istifadəsi, kağız hesablarda, kontraktlarda və digər sənədlərdə qoyulan imzaya bərabər tutulur.

Rəqəmli imzanı qoymaq üçün səhifədə əlaqə xəttini seçin, misal üçün almaq istədiyiniz kitabın adını. İmzalamaq üçün mətn (ola bilsin ki, məbləğ, tarix və sair daxil edilməklə) göstəriləcək.

Başlıq mətninin **Read** və rəqəmli imza işarəsinin  göstərildiyini yoxlayın.



Qeyd: Rəqəmli imza işarəsinin peyda olmaması təsdiq edir ki, təhlükəsizliklə bağlı qaydalara əməl edilməmişdir və siz imza PİN-i kimi şəxsi məlumatı daxil etməməlisiniz.

Bütün mətni oxuyun, sonra **Sign** seçin.

Mətn ekrana sığışmaya bilər. İmzalamaqdan əvvəl əmin olun ki, mətn tam oxunmuşdur.

İstifadə etmək istədiyiniz istifadəçi sertifikatını seçin. İmza PİN daxil edin (bax [Ümumi məlumat s. 12](#)) və **OK** seçin. Rəqəmli imza işarəsi itəcək və xidmət sizin alış-verişinizin baş tutduğunu təsdiq edən məlumatı ekranda göstərə bilər.

■ SIM xidmətləri



Telefonunuzda mövcud olan funksiyalara əlavə olaraq sizin SIM kart bu menyü çərçivəsində əldə edə biləcəyiniz əlavə xidmətləri də təqdim edə bilər. Menyunun adı və məzmunu SIM kartdan asılıdır.

SIM xidmətlərinin mövcudluğu, qiymətləri və istifadəsi ilə bağlı məlumatı SIM kart satıcısından, şəbəkə operatorundan, xidmət provayderindən və digər satıcılardan ala bilərsiniz.

Operatorunuzdan asılı olaraq siz telefonda SIM xidmətlərinin istifadəsi zamanı telefonunuz və şəbəkə arasında göndərilən konfigurasiya mesajlarını göstərmək funksiyasını quraşdırma bilərsiniz. *Phone settings > Confirm SIM service actions > Yes* seçin.

Bu xidmətlərə çıxış ödənişli mesajların göndərilməsini və ya zəngin edilməsini tələb edə bilər.

6. Batareya haqqında məlumat

■ Batareyanın doldurulması bə boşaldılması

Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya üç tam doldurulma və boşaldılma dövründən sonra icra edilir. Batareya yüzrlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.

Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.

Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin.

Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənilir). Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti və soyuq yerdə saxlanması batareyanın keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C (59°F and 77°F) arasında olan hərərət dərəcəsinə saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti işləyə bilmir.

Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur. Partlamaya səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar zədələndikdə də partlamaya səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı kimi atmayın.

■ Nokia batareyasının identifikasiyası qaydaları


Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Orijinal Nokia batareyasını aldığınıza əmin olmaq üçün batareyanı səlahiyyətli Nokia dilerindən alın, aşağıdakı addımları tətbiq edərək paketin üzərində Nokia Orijinal Aksesuarlar Loqosunu və holoqram etiketini yoxlayın:

Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.

Orijinal holoqram



1. Etiketdə olan holoqrama baxarkən siz bir bucağdan Nokianın birləşdirən əllər simvolunu, digər bucağdan Nokia Orijinal Aksesuarlar loqosunu görməlisiniz.



2. Holoqramı sol tərəfə əydikdə siz hər tərəfdə müvafiq olaraq 1, 2, 3 və 4 nöqtə görməlisiniz.



3. Etiketin qırağını cızın və 20-rəqəmli kodu tapın, misal üçün 12345678919876543210. Batareyanı elə çevirin ki nömrələr yuxarı düşsün. 20-rəqəmli kod yuxarı cərgədə olan nömrədən başlayaraq aşağı cərgəyədək oxunur.



4. www.nokia.com/batterycheck ünvanında olan göstərişlərə riayət edərək 20 rəqəmli kodun həqiqiliyini təsdiq edin.

Batareyanız orijinal deyilsə?

Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı istifadə etməyin. Həmin batareyanı yardım üçün yaxınlığınızda olan Nokia şəbəkə xidmətinə və ya dilerinə aparın. İstehsalçı tərəfindən təsdiq edilməmiş batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və onun aksesuarlarına zərər verə bilər. Həmçinin bu hal cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb ola bilər.

Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat üçün bax www.nokia.com/battery.

7. Aksesuarlar

Aksesuarlarla bağlı bir neçə praktiki qaydalar.

- Aksesuarları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
- Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştəpseldən yapışın.
- Avtomobildə quraşdırılmış aksesuarların düzgün quraşdırılmasını və işləməsini mütəmadi olaraq yoxlayın.
- Mürəkkəb avtomobil aksesuarları professional personal tərəfindən quraşdırılmalıdır.

BAXİM VƏ TEXNİKİ QULLUQ

Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı təkliflər sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ mayələr və ya nəmliklərin tərkibində minerallar ola bilər. Bu minerallar elektron sxemləri körləyə bilər. Cihazınız nəm olmuşdursa batareyanı çıxarın və onu təkrar yerinə qoyana qədər cihazın tam qurumasını təmin edin.
- Cihazı tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun hərəkət edən hissələri və elektron komponentləri zədələyə bilər.
- Cihazı isti yerdə saxlamayın. Yüksək hərərət elektron cihazların istehlak müddətini qısalda, batareyanı zədələyə və müəyyən plastikləri əyə və ya əridə bilər.
- Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərərətə qayıtdıqda onun içərisindəki nəmlik əmələ gələ və elektron sxemləri zədələyə bilər.
- Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
- Cihazı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika elementlərini qıra bilər.
- Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları, təmizləyici həllediciləri və ya güclü tozları istifadə etməyin.
- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya bilər və müvafiq əməliyyatlara mane ola bilər.
- Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenaları istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
- Batareyanı bağlı otaqda doldurun.
- Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya hər hansı aksesuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.

TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ƏLAVƏ MƏLUMAT

Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.

■ İş mühiti

İstənilən ərazidə qüvvədə olan xüsusi qaydalara riayət edin və cihazın istifadəsi qadağan edildiyi yerlərdə və ya istifadə maneçilik və ya təhlükə yarada biləcəyi hallarda cihazı söndürün. Cihazı yalnız normal iş vəziyyətində istifadə edin. Bu cihaz normal istifadə vəziyyətində qulağın yanında və ya bədənədən ən azı 2.2 sm aralıda istifadə edildikdə RF şüalanma qaydalarının tələblərinə cavab verir. Bədən üzərində daşınmaq üçün diplomat, kəmərxıxacı və tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz bədənədən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir. Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.

Cihazın hissələri maqnitdir. Metal materiallar cihaza yapışa bilər və qulaq aparatı daşıyan şəxslər cihazı qulaqlarına yaxınlaşdırmamalıdır. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.

■ Tibbi cihazlar

Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının lazımı qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Tibb müəssisələrində tələb olunduqda telefonu söndürün. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlığı istifadə edə bilər.

Kardiostimulyator

Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki, kardiostimulyatora potensial müdaxiləni istisna etmək üçün simsiz telefonla kardiostimulyator arasında ən azı 15.3 sm (6 in) məsafə saxlanılmalıdır. Bu

tövsiyyələr Simsiz Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları və tövsiyyələri ilə uyğundur. Kardiostimulyator daşıyan şəxslər:

- həmişə cihazı kardiostimulyatordan 15.3 sm (6 in) aralıda saxlamalıdırlar;
- cihazı döş cibində daşımamalıdırlar; və
- müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə tutmalıdırlar.

Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən aralandırın.

Qulaq aparatları

Müəyyən qulaq aparatları müəyyən rəqəmli simsiz cihazlara müdaxilə edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.

■ Avtomobillər

RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, elektron sürət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.

Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobilə quraşdırma bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütləq olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı materialları cihazın, onun hissələrinin və aksesuarlarının daşdığı bölmədə saxlamayın və daşımayın. Hava kisəsi ilə təchiz edilmiş avtomobillərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirilir. Hava kisəsinin olduğu və ya açılacağı ərazidə əşyaları, o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın düzgün quraşdırılmaması və hava kisəsinin şişməsi ciddi xəsarətlə nəticələnə bilər.

Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.

■ Potensial partlayıcı mühit

Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin mühərrikinin söndürülməsi tövsiyyə edilir ərazini əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya və ya yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasada çox vaxt aşkar qeyd edilir. Bu qeydlər gəmilərdə aşağı göyertədə, kimyəvi preparatları daşıyan və saxlayan avadanlıqda, sıyığlaşdırılmış neft qazını (propan və butan kimi) istifadə edən avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan ərazilərdə göstərilir.

■ Təcili yardım zəngləri



Zəruri məlumat:

Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.

Təcili yardım zəngini etmək üçün:

1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
Müəyyən şəbəkələr qüvvədə olan SIM kartın cihaza düzgün salınmasını tələb edə bilər.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər  basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4.  Düyməni basın.

Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.

Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasiya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.

■ Sertifikatlaşdırma məlumatı (SAR)

BU CİHAZ RADİO DALĞALARINA MƏRUZ QALMA İLƏ BAĞLI BEYNƏLXALQ RƏHBƏR PRİNCİPLƏRİN TƏLƏBLƏRİNƏ CAVAB VERİR

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar (ICNIRP) tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu limitlər hərtərəfli rəhbər prinsiplərin bir hissəsidir və ümumi əhali üçün RF enerjisinin yol verilən limitlərini müəyyən edir. Rəhbər prinsiplər elmi araşdırmaların mütləq və hərtərəfli dəyərləndirilməsi nəticəsində müstəqil elmi təşkilatlar tərəfindən hazırlanmışdır. Bu rəhbər prinsiplər yaşdan və səhhətindən asılı olmayaraq bütün insanların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş əhəmiyyətli təhlükəsizlik ehtiyat tədbirlərini əhatə edir.

Mobil cihazlar üçün təsir standartı olaraq Specific Absorption Rate (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. Beynəlxalq rəhbər prinsiplərdə göstərilən SAR limiti 2.0 Vatt/kilogram (W/kg)*. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. SAR vahidinin ən yüksək təsdiq edilmiş güc vəziyyətində müəyyən edildiyinə baxmayaraq, cihazın iş rejimində həqiqi SAR-ı maksimum dərəcədən aşağı olur. Bu onunla bağlıdır ki, cihaz yalnız şəbəkəyə çıxmağa tələb olunan gücü istifadə edərək çoxstrukturlu güc səviyyələrində işləmək üçün nəzərdə tutulmuşdur. Ümumilikdə baza stansiyasına yaxınlaşdıqca cihaz daha az çıxış siqnalı verir.

Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək SAR dərəcəsi 0.70 V/kg.

Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.

* Əhali tərəfindən istifadə edilən mobil cihazlar üçün SAR limiti 2.0 V/kg orta hesabla bədən toxumalarının on qramına. Rəhbər prinsiplərdə əhaliyə əlavə təhlükəsizlik tədbirlərinin hazırlanması və ölçü vahidlərində olan dəyişikliklər haqqında hesabat vermək öhdəlikləri nəzərdə tutulmuşdur. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. Digər regionlarda SAR ilə bağlı məlumat üçün www.nokia.com saytında məhsulla bağlı məlumat bölməsinə baxın.